


ŞAHİN ƏHMƏDOV, NAMİQ MURADOV

EKOLOGİYA. ATMOSFERİN ÇIRKLƏNMƏSİ



ŞAHİN ƏHMƏDOV
NAMİQ MURADOV

EKOLOGİYA. ATMOSFERİN ÇIRKLƏNMƏSİ

Bakı – 2008

BBK.19.3.4
Ə-96

SƏHİFƏ
VOĞARUM QİMƏT

Ə-96 S.Ə.Əhmədov, T.M.Muradov.
EKOLOGIYA.ATMOSFERİN ÇIRKLƏNMƏSİ
Bakı, Qismət, 2008, 84 səh

İki hissədən ibarət olan kitabın birinci hissəsi ekoloji anlayışlara, biosferin ümumi xassələrinə, onun tərkib hissələri və fəaliyyətinə həsr olunmuşdur. Burada həmçinin maraqlı təbii hadisələrdən da söhbət gedir.

Kitabın ikinci hissəsində biosferin tərkib hissəsi olan atmosfer havasının qaz və bərk hissəciklər tərəfindən cırklənməsindən və onlara qarşı aparılan mübarizədən bəhs edilir. Kitab atmosfer fiziki, meteorologiya, ekologiya sahəsində çalışan mütexəssis və gənc alimlər üçün nozordə tutulmuşdur.

Ш.А. Ахмедов, Н.М. Мурадов
ЭКОЛОГИЯ. ЗАГРЯЗНЕНИЕ АТМОСФЕРЫ

Первая часть книги, состоящей из двух частей, посвящена экологическим понятиям, общим свойствам биосфера, ее составным частям. Здесь также рассматриваются природные явления.

Во второй части книги речь идет о загрязнении атмосферного воздуха, одной из составляющих компонентов биосфера. Книга предназначена для аспирантов и специалистов по специальностям физики атмосферы, метеорологии и экологии.

Ə 1903040000
M-085-61-08

© Qismət, 2008

GİRİŞ

Ekolojiya. 20 – 25 il bundan əvvəl az sayıda adamın bildiyi bu söz, indi çox adamın dilindən düşmür. Lakin, az adam başa düşür ki, həqiqətən bu sözün əsl mənasını bilir. Kitab nəinki bu anlayışın bütün dərinliklərini açacaq, hətta indiyəcən fikir vermədiyimiz və ya fikir vermək istəmədiyimiz dünyaya, bizi əhatə edən hadisələrə yənidən baxmağa imkan verəcəkdir. Kitabda verilən material nəinki ekolojiya və ekolojiya ilə qovuşan sahələrin mütxəssisləri, həmçinin hər bir sıraçı insan üçün də xeyirlidir.

Bəs «ekolojiyə» sözü hərdan yaranmışdır? Bu anlayış iki hissədən ibarətdir: «oykos» – tərcümədə ev və «loqos» – elm demekdir. Demək ekoliya bizim yaşadığımız ev haqqında, yəni bizim planet haqqında elmdir. İlk dəfə bu anlayışı 1866 -ci ildə alman biolog E.Heqgel təklif etmişdir. «Orqanizmlərin ümumi morfolojiyası» əsərində o, bu elmin torifini vermişdir: «ekoliya təbietin iqtisadiyyatına aid olan, yəni həm üzvi, həm də qeyri üzvi, ilk növbədə onun dost və düşmən əlaqələrini göstərəcək heyvan və ətraf mühit arasındaki qarşılıqlı əlaqələrin öyrənilməsi ilə bağlı olan biliklərin möcmuudur». XIX əsrin 80 -ci illerinin sonunda ekoliya sərbəst bioloji fənn kimi təşəkkül taparaq, XX əsrin 50 -ci illərinə kimi belə qaldı. O dövrün görkəmli ekoloqlarından Q.Berdon-Sandersonu, U.Eltonu və A.Tensli (İngiltərə), S.Forbsu və V.Şelfordu (ABŞ) və həmçinin D.Kaşkarovu, A.Paramonovu, V.Vernadskini, S.Seversevi, D.Sukaçevi göstərmək olar. Sonrakı dövrün ekoloqlarına Yu.Odum, B.Kommoner, D.Medouz, R.Riklefs, R.Dajo, V.Kovda, M.Budiko,

M.Reymers, S.Şfars, Yu.Novikov, Yu.İzrael, O.Yablokov, V.Qorşkov, K.Losev, K.Kondratyev addırılar. Müasir ekologiyanın tədqiqat üsulları çox müxtəlifdir. Bu, yeni fiziki, kimyəvi, biofiziki, biokimyəvi, radiobioloji, meteoroloji və kibernetik üsullar, yerüstü, hava və kosmik ekomonitorinqlər, təhlil, sistemləşdirmə, modelləşdirmə və proqnozlaşdırma qabiliyyətləri ilə bağlı kompüterlərdir. Əksər alımlar gələcək ekoloji tədqiqatların əsas məsələləri kimi aşağıdakı problemlərin həllini nəzərdə tuturlar: bəşəriyyətin şüurunun global konversiyası, mütləq mənada mənəvi əsasların yaradılması, həyatı paradiqmanın tamam dəyişməsi, bəşəriyyətin kollektiv intelekt və yüksək məlumat sistemi ilə bağlı vahid biososial orqanizmə çevrilməsi; əhalinin artması; parnik effekti; turşulu yağışlar və ozon dəliyi; sənaye tullantılarının tamamilə istifadə edilməsi; ekoloji «təmiz» enerji; kənd təsərrüfatının kimyasızlaşdırılması; ekoloji təmiz nəqliyyat; silahsızlaşdırma; sərvətlərin qorunması və litosferin rekultivasiyası; bəşəriyyətin təbiətlə qarşılıqlı əlaqəsinin planetar konsensumuna nail olmaq.

I HİSSƏ EKOLOGİYA

M. Rəymənli, S. Stars, V. Nəvifov, Yu. Kral, V. Yablonov,
 V. Qorşukov, R. Lisev, K. Rəsulzadə və digərlər. Müasir ekolojiyanın
 tədqiqatçıları və müəllimləri. Ətraf mühitin, mədəniyi, mədəniyi,
FƏSİL 1.
EKOLOJİ ANLAYIŞLAR

1.1. Təbii mühit

Ekoloji nöqtəyi-nəzərdən Yerin təbii mühitini xarakterizə edərkən, ekoloq onda mövcud olan tipləri və xüsusiyyətləri, bütün təbii prosesləri və hadisələr arasındaki qarşılıqlı əlaqələri (verilmiş obyekt, rayon, landsaft və ya ərazi), həmcinin belə proseslərə insan fəaliyyətinin təsirinin xarakterini ilk cərgəyə qoyur. Bu zaman, təsərrüfat və ətraf mühit arasındaki qarşılıqlı əlaqələrin öyrənilməsində müasir üsullardan istifadə etmək, təbiətdəki zəncirvari reaksiyaların yaranmasının səbəb və nəticələrinə xüsusi diqqət yetirmək vacibdir. Bu isə ekoloji şəraitin kompleks qiymətləndirilməsi deməkdir. Problemin həlliinə müxtəlif bilik sahələrinin nümayəndələrini, ilk növbədə coğrafiyaçıları, geoloqları, bioloqları, iqtisadiyyatçıları, həkimləri, hüquqsünasları cəlb etmək lazımdır.

Bu səbəbdən təbii mühitin ayrı-ayrı əsas hissələrinin xüsusiyyətlərini öyrəndikdə yadda saxlamaq lazımdır ki, bütün bunlar öz aralarında bir-biri ilə bağlıdır, biri o birindən asılıdır və hər bir dəyişikliyə həssaslıqla reaksiya verirlər. Ətraf mühit isə mürekəb, çox-funksiyalı, əvvəldən balanslaşmış vahid bir sistemdir. Sistem canlı olub, özünün maddələr və enerji mübadiləsi kimi xüsusi qanumuna əsasən daim özünü bərpaya malikdir. Bu sistem milyon illərlə inkişaf etmiş və fəaliyyət göstərmmişdir. Lakin, müasir dövrde insan öz fəaliyyəti ile bütün qlobal ekosistemin təbii əlaqələrinin balansını o dərəcədə pozmuşdur ki, artıq sistem tənəzzülə uğramış və özünü bərpa qabiliyyətini itirmişdir.

Bələliklə, təbii mühit dedikdə, onun dörd tərkib hissəsi olan atmosferin, litosferin, hidrosferin və biosferin element və proseslərinin daimi qarşılıqlı əlaqəsi və bir-birinə keçməsi nəzərdə tutulur. Bu dörd tərkib hissə daim ekzogen (xüsusilə kosmik) və endogen amillərin və insan fəaliyyətinin təsirinə məruz qalır. Hər bir ekzosferin öz tərkib hissələri, quruluşu və xüsusiyyətləri vardır. Onlardan üçü – atmosfer, litosfer və hidrosfer cansız maddələrdən əmələ gəlmış və ətraf mühitin dördüncü tərkib hissəsi olan biosferin əsas komponenti kimi canlı maddənin (biot) fəaliyyət areali rolunu oynayırlar.

1.2. Atmosfer

Atmosfer Yerin xarici qaz təbəqəsidir. O yer səthindən başlayaraq kosmik fəzaya kimi uzanıb, təxminən 3000 km-i əhatə edir. Atmosferin yaranma və inkişaf tarixi çox mürəkkəb və uzun müddətdir. Bu müddət 3 milyard ilə yaxındır. Bu müddət ərzində atmosferin tərkib və xassələri dəfələrlə dəyişmiş, lakin son 50 milyon il ərzində, alımların hesabına görə sabit qalmışdır.

Müasir atmosferin kütləsi təqribən Yer kütləsinin milyonda bir hissəsini təşkil edir. Hündürlükdən asılı olaraq atmosferin sıxlığı və tozyiqi kəskin surətdə azalır, temperatur isə mürəkkəb və qeyri-bərabər dəyişir. Temperaturun müxtəlif hündürlüklərdə dəyişməsi günəş enerjisinin atmosferdəki qazlar tərəfindən qeyri-bərabər ululması ilə izah olunur. Daha intensiv istilik prosesləri troposferdə baş verir, çünki atmosfer aşağıdan okean və quru səth tərəfindən qızır.

Qeyd etmək lazımdır ki, atmosfer çox böyük ekoloji məna kəsb edir. O, Yerin bütün canlı orqanizmlərini kosmik şüaların öldürəcü təsirlərindən və meteor zərbələrindən xilas edir, temperaturun fəsil dəyişmələrini tənzimləyir, sutkalıq qiymətlərini isə tarazlaşdırır və bərabərləşdirir. Əgər atmosfer olmasayı, onda Yerdə temperaturun sutkalıq dəyişməsi $\pm 200^{\circ}\text{C}$ -ya çatardı. Atmosfer nəinki kosmos ilə bizim planetin səthi arasındaki həyatverici «bufer», istilik və rütubətin keçiricisidir, onunla həmcinin biosferin əsas prosesləri olan fotosintez və enerji mübadiləsi də bağlıdır. Atmosfer litosferdə baş verən bütün ekzogen proseslərin xarakterinə və dinami-

kasına (fiziki və kimyəvi aşımmalar, küləyin fəaliyyəti, təbii sular, donuşluq, buzlaqlar) təsir edir.

Hidrosferin inkişafı da müəyyən mənada atmosferdən asılı olmuşdur. Səth, yeraltı hövzə və akvatoriyaların su balansı və rejimi yağıntı və buxarlanmanın təsiri altında formalashmışdır. Hidrosfer və atmosfer prosesləri öz aralarında bir-biri ilə sıx bağlıdır.

Atmosferin ən əsas tərkib hissələrindən biri, böyük məkan-zaman dəyişgenliyinə malik olan su buxarıdır ki, o da əsasən troposferdə comlenmişdir. Atmosferin əsas dəyişən tərkib hissələrindən biri də karbon qazıdır. Onun miqdarnın dəyişməsi bitkilərin yaşayış fəaliyyəti ilə, dəniz sularında həll olması və insan fəaliyyəti ilə (sonaye və nəqliyyat tullantıları) bağlıdır. Son zamanlar aerosol və toz hissəcikləri də atmosferdə böyük rol oynamaya başlamışlar. İnsan fəaliyyətinin məhsulu olan aerosolları noinki troposferdə, çox cüzi miqdarda yüksək hündürlüklərdə də müşahidə etmək olar. Troposferdə baş verən fiziki proseslər Yerin müxtəlif ərazilərində iqlim şəraitinə böyük təsir göstərir.

1.3. Litosfer

Litosfer Yerin xarici bərk təbəqəsidir. O, Yerin üst mantiyasının bir hissəsi ilə bütün yer qabığını təşkil edir və əsasən çökütü, püşkürmə və metamorfik süxurlardan ibarətdir. Litosferin aşağı sərhəddi qeyri dəqiq olub, süxurların özüllülüyünün çox aşağı düşməsi, seysmik dalğaların yayılma sürətinin dəyişməsi və süxurların elektrik keçiriciliyinin artması ilə təyin olunur. Litosferin qalınlığı kontinentlərdə və okeanların dibində forqlı olmaqla, orta hesabla uyğun olaraq 25-200 və 5-100 km-dir.

Ümumi şəkildə Yerin geoloji quruluşuna baxaq. Günəşdən uzaqlığına görə üçüncü planet olan Yerin radiusu 6370 km, sıxlığı $5,5 \text{ q/sm}^3$ olub, üç örtükdən ibarətdir, qabığ, mantiya və nüvə. Mantiya və nüvə daxili və xarici hissələrə ayrıılır.

Yer qabığı Yerin nazik üst təbəqəsi olub, kontinentlərdə 40-80 km, okeanların dibində isə 5-10 km qalınlığa malikdir. O, Yer kütle-sinin cəmi 1% -ni təşkil edir. Səkkiz element – oksigen, silisium, hidrogen, aliminium, dəmir, maqnezium, kalsium, natrium – yer qabığının 99,5% -ni təşkil edir. Kontinentlərdə qabığ üç ləylidir.

Çöküntü səxurlar qranit səxurları örtür, qranit səxurlar isə bazalt səxurların üzərində yerləşir. Okeanların dibində «oceanik» qabıq iki laylidir. Çöküntü səxurlar bazalt səxurların üzərində yerləşir. Qranit qatı yoxdur. Yer qabığının keçid növünə də ayırrular (oceanların kənarlarında ada-qövs əraziləri və materiklərdə bəzi ərazilər, məsələn Qara dəniz). Yer qabığının ən böyük qalınlığı dağ rayonlarında (Himalayın altında 75 km-dən artıq), orta qalınlığı platforma ərazilərdə (Qərbi-Sibir çökəkliyində 35-40, Rusiya platforması sərhədlərində 30-35 km), ən kiçik qalınlığı isə okeanların mərkəzi rayonlarında (5-7 km) müşahidə olunur. Yer səthinin əsas hissəsini kontinentlər və okean dərinliklərinin düzənlikləri təşkil edir. Kontinentlər eni 80 km -ə yaxın dayaz zolaqlarla əhəmənən olunmuşdur ki, bu da çox koskin şəkildə okeanik yamaca keçir (maillik $15-17^{\circ}$ -dən $20-30^{\circ}$ -ə qədər dəyişir). Yamaclar tədricon bərabərləşir və düzənlilik keçir (dərinliyi 3,7-6,0 km). Ən böyük dərinliyə (9-11 km) əsas hissəsi Sakit okeanın şimal və qərb kənarlarında yerləşən okeanik növlər məxsusdur.

Litosferin əsas hissəsi püsgürmüş maqmatik səxurlardan (95%) ibarətdir ki, bunlardan da kontinentlərdə qranit və qranitojdır, okeanlarda isə bazaltları göstərmək olar.

Litosferin ekoloji tədqiqinin aktuallığı onunla bağlıdır ki, litosfer bütün mineral sərvətlərin mühiti olmaqla, antropogen fəaliyyətin əsas obyektlərindən biridir və bunun da cüzi dəyişməsilə qlobal ekoloji böhran inkişaf edir. Kontinental yer qabığının üst hissəsində, insan tərəfindən əhəmiyyəti çətin qiymətləndirilən bərk səxur inkişaf edir. Canlı orqanizmlərin, suyun, havanın, günəş enerjisinin çox illik (yüz və min illər) birgə fəaliyyətinin möhsulu olan bərk səxurlar əsas təbii sərvətlərdən biridir. İqlim və geoloji-coğrafi şəraitdən asılı olaraq, bərk səxurların qalınlığı 15-25 sm-dən 2-3 m-ə kimi dəyişir.

Bərk səxurlar canlı maddələrlə birgə yaranmış, bitkilərin, heyvanların və mikroorganizmlərin fəaliyyətinin təsiri altında inkişaf etmiş və nəhayət insan üçün ən qiymətli möhsuldar qida verici mühitə çevrilmişdir. Litosfer orqanizmlərinin və mikroorganizmlərinin əsas kütlesi, dərinliyi bir neçə metrdən çox olmayan bərk səxurlarda toplanmışdır. Müasir bərk səxurlar üçfazalı olub (müxtəlifdən-nəvr bərk hissəciklər, su və qazlar, su və buxarlarda həll olunanlar) mineral hissəciklərin qarışğından (dağ səxurların parçalanma möhsulu) və üzvi maddələrdən (biotların həyat fəaliyyətinin möhsulu və

göbələklər) ibarətdir. Bərk səxurlar suyun, maddənin və karbon qazının dövranında böyük rol oynayırlar.

Müxtəlif faydalı qazıntılar, yanacaqlar, metallar, inşaat materiaları, həmçinin kimyəvi və qida sənayesi üçün xammal olan maddələr Yer qabığının müxtəlif səxurları ilə əlaqədardır.

Litosferin sərhədlərində dövrü olaraq dəhşətli ekoloji proseslər (sürüşmə, sel, uçurumlar, eroziya) baş vermiş və baş verməkdədir. Bu proseslər planetin müəyyən ərazisində ekoloji şoraitin formalşmasına böyük əhəmiyyət kosub edir, bəzən isə ekoloji fəlakətlərə səbəb olur.

Geofiziki üssullarla tədqiq olunan litosferin dərin qatları olunduqca mürekkeb və öyrənilməmiş quruluşa malikdir. Lakin məlumdur ki, dərinə getdikcə səxurların sıxlığı artır. Əgər bu sıxlıq səthdə orta hesabla $2,3 - 2,7 \text{ q/sm}^3$ -sə, 400 km -ə yaxın dərinlikdə o $3,5 \text{ q/sm}^3$ -dir. 2900 km dərinlikdə isə (mantianının və xarici nüvənin sərhəddi) $5,6 \text{ q/sm}^3$ -ə malikdir. Təzyiq $3,5 \text{ min t/sm}^2$ olan nüvənin mərkəzində onun qiyməti $13-17 \text{ q/sm}^3$ -ə kimi artır. Yer temperaturunun dərinlik boyunca paylanma xarakteri də müəyyən edilmişdir. 100 km dərinlikdə temperaturun qiyməti təqribən 1300 K , 3000 km dərinliyə yaxın isə – 4800 K , nüvənin mərkəzində isə 6900 K -dir.

Yer maddəsinin ən çox hissəsi bərk haldadır, lakin yer qabığının və xarici mantianının sərhəddində ($100-150 \text{ km}$) yumşaq, xəmirə bənzər dağ səxurları yerləşir. Bu qat ($100-150 \text{ km}$) astenosfer adlanır. Daxili nüve metal fazadadır ki, onun da maddə tərkibi haqqda indiyədək vahid fikir yoxdur.

1.4. Hidrosfer

Hidrosfer bizim planetin okeanlardan, dənizlərdən, kontinent sularından, buzlaq səthlərindən ibarət olan su təbəqəsidir. Təbii suların ümumi həcmi $1,39 \text{ mlrd. km}^3$ -ə (planetin həcminin $1/780$ hissəsi) yaxındır. Su planet səthinin 71% -ni (361 mln.km^2) örtür.

Su dörd çox vacib ekoloji funksiyani yerinə yetirir:

a) əsas mineral xammal olub, sərfetmənin başlıca təbii sərvətidir (bəşəriyyət kömür və neftlə müqayisədə sudan min dəfə çox istifadə edir);

b) ekosistemlərdə baş verən bütün proseslərin qarşılıqlı əlaqəsini həyata keçirən əsas mexanizmdir (maddələr və istilik mübadiləsi, biokütlənin artması);

- c) qlobal bioenergetik ekoloji silsilələrin başlıca yayıcı amilidir;
- ç) bütün canlı orqanizmlərin əsas tərkib hissəsidir.

Biosferin inkişafının ilk mərhələsində külli miqdarda canlı orqanizmlər üçün su yaranma və inkişaf mühiti olmuşdur.

Su Yer səthinin formalasmasında, ekzogen proseslərin inkişafında, kimyəvi maddələrin Yerin dörimliyində və səthində ötürülməsində, otraf mühitin cırkləndiricilərinin daşınmasında böyük rol oynayır.

Planetdəki suyun əsas kütləsini Dünya okeanının duzlu suları təşkil edir. Bu suların orta duzluğu 35% -dir (yeniyi 1 litr okean suunda 35 q duz vardır). Ən duzu su Ölü dənizində olub, 260% təşkil edir (Qara dənizdə 18%, Baltık dənizində 7%).

Mütəxəssislərin fikrincə okean sularının kimyəvi tərkibi, insan canının tərkibinə çox bənzəyir. Onlarda bizə məlum olan demək olar ki, bütün kimyəvi elementlər mövcuddur, lakin müxtəlif nisbetlərdə. Oksigen, hidrogen, xlor və natrium hissəcikləri 95,5% təşkil edir.

Yeraltı suların kimyəvi tərkibi çox müxtəlidir.

Dünya okeanındaki qazlardan biota üçün ən əsasları oksigen və karbon qazlarıdır. Okean sularındaki karbon qazının ümumi kütləsi atmosferdəki kütləsindən təqribən 60 dəfə çoxdur.

Qeyd etmək lazımdır ki, okean sularındaki karbon qazı bitkilər tərəfindən fotosintez zamanı istifadə olunur. Onun üzvü maddələrin dövrənanına daxil olan bir hissəsi mərcan və balıqluqlağın skletinin yaranmasına sərf olunur. Orqanizmlər öldükdən sonra karbon qazı yenidən okean sularına qayıdır. Qismən o karbonat çöküntülərdə okeanın dibində qalır.

İqlimin formalası və digər ekoloji amillər üçün, okean sularının böyük hissəsinin dinamikası vacib əhəmiyyət kəsb edir. Müxtəlif enliklərdə günəş şüalarının qeyri-bərabər intensivliyi nəticəsində okean suları daim hərəkətdədir.

Planetdəki suyun dövrənanında okean suları əsas rol oynayır. Həsablamalara görə təqribən 2 mln. il ərzində planetdəki bütün su canlı orqanizmlərdən keçir. Bioloji dövrana cəlb edilmiş suyun dövrənanının

orta müddəti 300-400 ildir. Təxminən ildə 37 dəfə (yəni hər on gündən bir) atmosferdəki bütün rütubət dəyişir.

1.6. Təbii sərvətlər

Təbii sərvətlər, təbii mühitin xüsusi tərkib hissəsidir. Onlara xüsusi diqqət yetirmək lazımdır. Onların mövcudluğu, görünüşü, miqdarı və keyfiyyəti müəyyən dərəcədə insanın təbiətə münasibətini, ətraf mühitin antropogen dəyişməsinin xarakter və həcmini təyin edir.

Təbii sərvətlər dedikdə, insanın öz yaşaması üçün istifadə etdiyi hər bir şey nəzərdə tutulur. Bunlara qida məhsulları, mineral xammal, enerji daşıyıcıları, yaşayış məkanı, hava fəzası, su, estetik tələbatları ödəyən obyektlər aiddir.

Neçə onilliklər bundan əvvəl əgər bəşəriyyətin təbiətə olan münasibəti tekçə bir devizlə, tabe etmək, ən çoxu götürmək, heç nə verməmək və insanın dağıtmak, yandırmaq, qırmaq, öldürməyi ilə təyin olunurdusa, indi başqa zamanıdır. Hesablamalar göstərir ki, bu belə deyildir. Təbiətdə tükənməyən sərvət yoxdur. Şərti olaraq hələlik tükənməz sərvət kimi planetdəki suyun, atmosferdəki oksigenin ümumi ehtiyatını göstərmək olar. Lakin, onların qeyri bərabər paylanması nəticəsində, Yerin bəzi rayon və ərazilərində bu sərvətlərin kəskin çatışmazlığı hiss olunur. Bütün mineral sərvətlər bərpalaşınmaz sərvətlərə aiddirlər və onlardan ən osasları indi artıq tükənmış və ya məhv olma dərəcəsindədir (kömür, dəmir, manqan, neft, polimetal). Son zamanlar biosferin bir çox ekosistemlərinin sürətli deqradasiyası nəticəsində canlı maddələrin (biokütlə) sərvətləri içməli şirin su ehtiyatları kimi bərpa olunmur.

Planetin biosferi, nisbətən sabit kütłeli və kosmik fəza ilə ancəq enerji vasitəsilə mübadiləda olduğundan, bəşəriyyət onun vəziyyətini və öz biokütləsini bərpaetmə qabiliyyətini nəzərə almmalıdır. Buna görə, bəşəriyyət sərvətlərdən istifadənin həcmini azaltmalı, şüurlu olaraq, artıq istifadədən imtina etməli və nəhayət sərvətlərdən səmərəli istifadənin taktika və strategiyasına keçməlidir.

FƏSİL 2. BIOSFER HAQQINDA

2.1. Biosferin ümumi xassələri

Yer planetinin ən başlıca xüsusiyyətlərindən biri, ondakı canlı həyatın mövcudluğudur. Bununla o, Gənəş sistemində özünə qonşu olan planetlərdən fərqlənir. Digər tərəfdən elmi dölləller sübut edir ki, Yerde olan həyatın bu forması (yəni züləli-nuklein) bir neçə əlverişli astronomik amillərin birləşməsi sayəsində mövcuddur. Bunlar aşağıdakılardır: Yerin 4,5 mlrd. il mövcud olduğu müddətde Gənəş parlaqlığının sabit $3,9 \cdot 10^{20}$ MVT olması; Yer kütłəsinin böyük, $6 \cdot 10^{23}$ t olmasına ki, bu da kifayət qədər sıx olan atmosferi öz ətrafında və böyük miqdarda suyu səthində saxlamağa kömək edir. Yəqin ki, bu əlverişli amillərin içərisində ən qəribəsi Yerin orbitidir. Amerika alimi M.Xart sübut etmişdir ki, əgər Yer ilə Gənəş arasındakı məsafə 5% az və ya 1% çox olsaydı, onda Yer üzündə həyat olmazdı. Birinci halda, Yer çox isti (Venerada olduğu kimi), ikinci halda isə çox soyuq, yəni qlobal buzlaşma dövründəki şəraitdə (Mars kimi) olardı.

Yerde, canlı orqanizmlərin mövcud olduğu sahə biosfer (həyat sferi) adlanır. Bu anlayışı elmə ilk dəfə 1875 -ci ildə avstriyalı geoloq E.Züss gətirmiştir. Sonradan bu anlayış Ukrayna Elmlər Akademiyasının banisi və ilk prezidenti olmuş, görkəmli alim V.Vernadskinin 1926 - ci ildə çıxan elmi əsərində göstərilmişdir. Canlı vücuqlar (bitkilər, heyvanlar, mikroorganizmlər) Yerin səthində, atmosferində, hidrosferdə və biosferin yuxarı hissəsində mövcud olmaqla, bütünlükdə bizim planetdə həyatın nazik pərdəsini (sferi) əmələ götürirlər. Biosferin yuxarı sərhəddi Yer səthindən 85 km -ə kimi uzanır. Belə hündürlüklərdə (stratosferdə)

geofiziki raketlərin ucuşu zamanı havadan götürülen nümunələrdə mikroorganizmlərin sporları aşkar edilmişdi. Yaşama şəraitinin əlverişsiz olduğu üçün, onlar yatmış halda olmuşlar. Biosferin aşağı sərhəddi litosferin temperatur 1000°C olan derinliklərinə qədər (2-8 km) uzanır. Lakin, V.Vernadski bu sərhəddi yer səthindən 10-15 km aşağı qəbul edir.

Canlı orqanizmlərin uyğunlaşma qabiliyyəti adamı heyrətləndirir. Beləki, canlı bakteriyalar temperaturu 900°C olan isti qeyzer mənbələrində aşkar edilmişdir. Antarktik buzlaqların çatları arasında və Dünya okeanının çox böyük dərinliklərində də fəal və olduqca müxtəlif həyat qaynayır. Hətta hidrogen sulfitlə zəhərlənmiş okean sularında da spesifik kükürd bakteriyaları mövcuddur.

V.Vernadski sübut etmişdir ki, canlı orqanizmlər Yerin görünüşünü formalasdırın geoloji proseslərdə çox vacib rol oynayırlar. Müasir atmosferin və hidrosferin kimyəvi tərkibi orqanizmlərin həyat fəaliyyəti ilə bağlıdır. Litosferin formalasmasında da orqanizmlər böyük məna kəsb edir. Əksər sıxurlar, o cümlədən qranit də bu və ya başqa şəkildə öz əmələ gəlmələrinə görə biosferlə bağlıdır. Alim yazır: «Əgər Yerdə yaşayış olmasayı, onun sıfəti Aym hərəkətsiz sıfəti kim kimyəvi inert və dəyişmez olardı».

Mineral inert maddələr həyat vasitəsilə həzm olunub, yeni maddələrə çevrilirlər. Canlı orqanizmlər nəinki xarici mühitin şəraitinə uyğunlaşırlar, hətta onu fəal surətdə dəyişirler də. Beləliklə, Yerdəki canlı və cansız maddələr harmonik bir vahid təşkil edir ki, məhz bu da biosfer adlanır.

Orqanizmlərin bioloji aktivliyinin əsas təzahürlərindən biri, onların artım sürətidir. İdeal şəraitdə (nəzəri) bu sürət səs süretinə yaxın ola bilər. K. Linney hesablamışdır ki, üç milçək antilopu şirin yediyi sürelə yeyə bilər (milçəklərin artına süretinə uyğun olaraq). Bir hüceyrəli diatoməya adlanan yosun nəzəri cəhətdən səkkiz gün ərzində yerin kütləsinə bərabər miqdarda canlı materia yarada biler, sonrakı gün isə bunu iki dəfə artırı bilər.

Son hesablamlara görə Yerdəki canlı orqanizmlərin quru kütləsi 2-3 trilyion tondur. Bu Yerin əsas sferaları ilə müqayisədə çox balaca qiymətdir. Məsələn, o troposfer kütləsindən 1000 dəfə ($4 \cdot 10^{15}$ t), yer qabığının kütləsindən 10 milyon dəfə ($4,7 \cdot 10^{19}$ t), və Yer kütləsindən milyard dəfə ($6 \cdot 10^{21}$ t) azdır. Lakin, canlı maddə öz yüksək fəallığı ilə

cansız maddədən fərqlənir. Xüsusilə də sürətli maddə dövranında. Atmosferin bütün canlı maddələri orta hesabla səkkiz il ərzində yeniləşirlər. Dünya okeanının biokütlesi 33 gün, fitokütlesi isə gün ərzində bərpa olur. Yerüstü bitkilərin yaşama müddəti böyük olduğu üçün, qurunun fitokütlesi 14 il ərzində bərpa olunur. Nəzərə almaq lazımdır ki, heyvanların, bitkilərin və mikroorganizmlərin həyat fəaliyyəti orqanizmlər ilə mühit arasında fasılısız maddələr mübadiləsi ilə baş verir. Bunun nəticəsində də yer qabığının, atmosferin və hidrosferin bütün kimyəvi elementləri dəfələrlə bu və ya digər orqanizmlərin tərkibinə daxil olmuşlar. Hesablamalar göstərir ki, planetin bütün su kütləsinin bitki hüceyrələrində parçalanma, bitki və heyvan orqanizmlərində isə bərpa dövrü, yəni biosfer tərəfindən yeniləşmə müddəti təqribən 2 milyon ildir. Təşbihlə deşək, biz dinozavrların nəfəs aldığı hava ilə nəfəs alırıq.

Günəş enerjisinin toplanmasında canlı orqanizmlər olduqca böyük rol oynayırlar. Məsələn, daş kömür yataqları ötən əsrlerdəki yaşıl bitkilərin topladığı günəş enerjisidir. Canlı orqanizmlər bir çox metalların, o cümlədən dəmirin, misin, manqanın toplanmasında böyük rol oynayırlar. Biosfer və insanın təsərrüfat fəaliyyəti üçün azotun, kükürdüün, fosforun və digər elementlərin dövranı böyük əhəmiyyət kəsb edir.

Yəqin ki, milyard illik geoloji tarix boyu, həyat bizim planetin xərici təbəqələrini tanınmaz dərəcədə dəyişmişdir.

2.2. Biosferin tərkibi və fəaliyyəti

Yerin canlı aləmi, onun biosferi üç növ orqanizmlərdən ibarətdir.

Produsentlər və ya avtotroflar. Bu elə orqanizmlərdir ki, günəş enerjisindən, sudan, karbon qazından və mineral duzlardan istifadə etməklə üzvü maddələr istehsal edirlər. Bunlara bitkilər aiddir ki, onların da Yerdə $350000 - e$ yaxın növü vardır. Onların kütləsi $2,3 \cdot 10^{10}$ t –a yaxındır.

Konsumentlər və ya heterotroflar. Bu orqanizmlər enerjini avtotrof və ya digər konsumentlərlə qidalanmadan alırlar. Bunlara ot yeyən heyvanlar, yırtıcılar və parazitlər, həmçinin vəhşi bitkilər və göbələklər aididir. Bu qrupa daxil olan növlərin miqdarı 1,5 milyondan artıqdır. Ümumi kütlələri isə $2,3 \cdot 10^{10}$ t –dur.

Redusentlər. Bu orqanizmlər produsentlərin və konsumentlərin üzvü maddələrini sadə birləşmələrə, suya, karbon qazına və mineral düzənlərə parçalayırlar. Onlar 75 min növə malik olub, ümumi kütləleri $1,8 \cdot 10^8$ t -a yaxındır.

Cənhi orqanizmlərin belə böyük miqdardı öz aralarında və cansız maddələrlə çox mürekkeb şəkildə qarşılıqlı əlaqədədirlər. Ekoloji sistemin üzvüləri arasındaki mümkün əlaqələrin miqdarı aşağıdakı düsturla təyin olunur:

$$A = [N(N-1)]/2$$

harada A – əlaqələrin sayı; N – ekosistemdəki növlərin sayıdır.

Əgər, hər hansı bir ekosistemde 1 min növ vardırsa, onda onlar arasındaki əlaqə və qarşılıqlı münasibət aşağıdakı kimi olacaqdır

$$(1000 \cdot 999) / 2 \quad \text{yəni } 500 \text{ min.}$$

Bu cür çoxsaylı əlaqələrin içində ən vacib və əvəzolunmazları vardır. İnsan fəaliyyətinin biosferdəki qarşılıqlı əlaqələrə müdaxiləsi, tez-tez arzuolunmaz nəticələrə gətirib çıxarır. Məsələn, 30 -cu illərdə Norveçdə vəhi quşları (qütb bayquşları və qırğıllar) qırmaq qərarı verildi. Bu isə öz növbəsində qiymətli sənaye quşlarının – qütb kəkliklərinin sayını azaltdı. Elan olunmuş imtiyazlar və mükafatlar hər tərəfdə vəhi quşlarının ovçular tərəfindən vurulmasına səbəb oldu. Bu aksiyadan dərhal sonra kəkliklər arasındakı epidemiyə yayıldı ki, bu da demək olar ki, bütünlükle onların inkişafını məhv etdi. Məlum oldu ki, bayquşlar və qırğıllar sanitar rulunu oynamışlar. Onlar ilk növbədə zəifləmiş kəklikləri yeyir və bununla da epidemiyanın yayılmasını qarşısını alırlılar.

Biosfer əlaqələri uzun müddət ərzində formalaşmışdır. Təbiətdə artıq, lazımlı olmayan heç nə yoxdur.

Biosferdəki əlaqələr sistemi olduqca müəkkəbdır və hələlik, ancədə ümumi şəkildə izah edilmişdir. İdarəetmənin əsas hissəsi günəş enerjisi, ikinci dərəcəli isə Yerin daxili istiliyi və elementlərin radioaktiv parçalanmasıdır. Biosferin həyatsız hissəsinə onun həyatsız maddəsinin produsentləri, onlara isə konsumentlər rəhbərlik edir ki, onların da fəaliyyəti produsentlərdən gələn eks əlaqələri təyin edir. Nəticədə biosferdə maddələrin biotik dövranı yaranır ki, bu da aşağıdakı sxem üzrə baş verir:

1. Produsentlər (bitkiler) günəş enerjisini, suyu, karbon qazını və mineral duzları sərf etməklə fotosintez vasitəsi ilə üzvü maddələr hasıl edirlər. Hemoprodusentlər kimyəvi reaksiyaların enerjisindən istifadə edirlər. Məsələn, demir və ya kükürd birləşmələrinin oksidləşməsində həmçinin üzvü maddələr hasıl edilir.

2. Konsumentlər (ot yeyən heyvanlar) bitkilərin üzvü kütlələri ilə qidalanır. İkinci və üçüncü dərəcəli konsumentlər (yırtıcılar, parazitler, vəhşi bitkilər və göbələklər) digər konsumentləri istifadə edirlər.

3. Redusentlər qida maddələrinin bir hissəsini sərf edir, bitki və heyvanların ölü cəmddəklərini sada kimyəvi birləşmələrə (su, karbon qazı və mineral duzlar) ayırrı və bununla da biosferdəki maddələr dövranını qapayır.

Bütövlükdə biosfer, nəhəng vahid superorganizmə çox bənzeyir. Bu orqanizmdə avtomatik olaraq homeostaz, yəni daxili mühitin fiziki-kimyəvi və bioloji xüsusiyyətləri və əsas funksiyaların davamlılığı saxlanılır. Kibernetik (idarəetmə nəzəriyyəsi) nöqtəyi-nəzərinə hər bir biosenzda, yəni qurunun və ya suyun müəyyən sahəsində məskunlaşan orqanizmlər yığınından idarə edən və idarə olunan alt sistemlər vardır. İdarəedici alt sistem rolunu konsumentlər yerinə yerləşir. Onlar «artıq» biokütləni yeməklə bitkilərə həddindən artıq böyüməyə imkan vermir. Yırtıcılar daim otyeyənlərə «nəzarət» edərək, onları çox artmağa və bitkiləri məhv etməyə qoymurlar. Bu yırtıcılar üçün idarəedici alt sistem ikinci növ yırtıcılar və parazitlərdir. Onlara da «rəhbərlik» edən en güclü parazitlər və s -dir. Bu səbəbdən, Yerdə heyvanların çoxlu növləri mövcuddur. Onlar arasında nə «artığı» nə də «ziyanlısı» yoxdur. Biosfer əlaqələrinin xüsusiyyəti ondan ibarətdir ki, idarəedici və idarəolunan alt sistemlər tez-tez yerlərini döyişirlər. Belə ki, bitki yemlərinin miqdarının azalması eks əlaqə mexanizmi ilə yırtıcıların və parazitlərin sayını aşağı salır.

Energetik, qida və kimyəvi əlaqələrlə yanaşı, məlumat əlaqələri də biosferdə böyük rol oynayır. Yerdəki canlılar məlumatın bütün növünü, o cümlədən görməni, səsi, kimyəvi və elektromaqnit növünü mənimşəmişlər. Məlumat siqnalları öz-özünə eks reaksiyalar yaratmağa qadir deyillər. Lakin, kodlanmış şəkildə vacib məlumatlara malikdirlər. Onlar canlı orqanizmlər tərəfindən oxunur və nəzərə alınırlar. Cansız obyektlərdə də məlumatı qəbul etmək, saxlamaq və ötürmək qabiliyyəti vardır. Onlarda bu proseslər ümumi enerji məlumat mübadiləsi ilə həyata

keçirilir. Canlı sistemlər də enerjidən ayrılıqda məlumatları işleyib, toplayıb və istifadə edə bilirlər. Rus bioloqu O.Pressman biosferi maddi-energetik qarşılıqlı əlaqələri məlumatlara tabe olan bir sistem kimi təyin edir.

Geologiya, paleontologiya, biologiya və digər təbii elmlər sahəsin-dəki tədqiqatların nöticələrini ümumiləşdirərək V.Vernadski belə nöticəyə gelmişdir ki, «biosfer dayanıqlı dinamik sistemdir. Onun tarazlığı arxeozoydan bəri, 1,5-2 milyard ildir deyişmədən davam edir». O təsdiq etdi ki, bu müddət ərzində biosferin dayanıqlığı onun ümumi kütləsinin (10^{19} t – a yaxın), canlı maddə kütləsinin (10^{18} t), canlı maddə ilə bağlı olan enerjinin (10^{18} kkal) və bütün canlıların orta kimyevi tərkibinin sabit olması ilə müşahidə olunur. Vernadskinin olduqca vacib olan müddeələrindən biri də odur ki, Yer biosferi lap əvvəllərdən mürəkkəb bir sistem kimi yaranmış, çoxlu sayıda orqanizm növlərindən ibarət olmuşdur ki, hər bir orqanizm də ümumi sistəmdə öz rolunu yerinə yetirir. Bunsuz biosfer ümumiyyətlə mövcud ola bilməzdi. Yəni onun mövcudluğunun dayanıqlığı elə onun mürəkkəbliyi ilə yaranmışdır.

Biosferin əsas qanununun koşfi Vernadskiyə məxsusdur: «Canlı maddənin miqdarı arxey erasından, yəni bütün geoloji müddət ərzindən planet sabitiidir». Bu müddət ərzində canlı aləm tanımaz dərəcədə morfoloji dəyişikliyə məruz qalmışdır. Lakin belə dəyişikliklər nə canlı maddələrin miqdarına, nə də onun orta ümumi tərkibinə təsir etməmişdir.

2.3. Yerdə həyatın əmələ gəlmə problemi

Elmi, fəlsəfəni, dini və hər bir insanı maraqlandıran suallar arasında ən əsası, həyatın nə olmasına dair. O, Yer kürəsində necə yaranmışdır? Ənənəyə görə hesab olunur ki, Yerdəki canlı orqanizmlərin əmələ gəlməsinin elmi nəzəriyyəsinin ilk yaradıcıları O.Oparin və C.Holdeyndir. Onların verdiyi nəzəriyyəye uyğun olaraq, geoloji tarixin başlangıcında abiogen sintez baş vermiş, yəni müxtəlif sadə kimyevi birləşmələrlə dolu olan ibtidai yer okeanlarında vulkanik istının, ildirim boşalmalarının və mühitin digər amillərinin təsiri altında daha mürəkkəb üzvü birləşmələrin və biopolimerlərin sintezi başlamışdı. Amin turşularının mürəkkəb

molekulları təsadüfən birləşərək, peptidlər əmələ gətirdi ki, onlar da öz növbəsində ibtidai zülalları yaratdılar. Bu zülallardan mikroskopik ölçülü ilk canlı organizmlər sintezləşdirildi.

Bu və buna bənzər hipotezlərdə mühüm bir çatışmazlıq var: bir dənə də olsun ele bir fakt yoxdur ki, Yerdə həyatsız birləşmədən sadə canlı orqanizm timsalında abiogen sintezin mümkünluğu təsdiq olunsun. Dünyanın coxsayılı laboratoriyalarında belə sintezin minlərlə sınaqları keçirilmişdir. Məsələn, amerika alimi S.Miller Yerin ibtidai atmosferinin tərkibinə əsaslanaraq, xüsusi cihazda metan, amiak, hidrogen və su buxarı qarşığından elektrik boşalmaları buraxdı. O, amin turşusunun molekulunu, yeni həyatın əsasını təşkil edən əsas "kərpicikləri", zülalları almağa nail oldu. Bu təcrübələr dənə-döne təkrar olundu, alimlərdən bəzilərinə petidlərin (sadə zülallar) uzun zəncirini əldə etmək nəsib oldu. Ancaq və ancaq! Hətta, sadə canlı orqanizmin sintezləşdirilməsi heç kimin üzünə gülmədi. İndi alimlər arasında Redi prinsipi geniş yayılmışdır: «Canlı – ancaq canlıdan».

Fərzi edək ki, belə təcrübələr haçansa müvəffəqiyyətlə nəticələnə bilər. Belə təcrübə neyi sübut edəcək? Ancaq onu sübut edə bilər ki, həyatın sintezi üçün insanın ağılı, inkişaf etmiş elm və müasir texnika lazımdır. Yerdə ilk əvvəl bunların heç biri olmamışdır. Hətta, sadə birləşmələrdən mürekkeb üzvü birləşmələrin sintezi termodynamikanın ikinci qanununa ziddir. Bu qanun, maddi sistemlərin böyük ehtimalli vəziyyətdən, kiçik ehtimalli vəziyyətə keçməsini qadağan edir. Lakin, sadə üzvü birləşmələrdən mürekkebə, bakteriyalardan insana doğru inkişaf möhz bu istiqamətdə baş vermişdir. Biz burada yaradıcı proses müşahidə edirik.

Son zamanlar riyaziyyatçılar abiogen sintez hipotezinə sarsıcı zərba vurdular. Onlar hesablaşmışlar ki, cansız bloklardan, canlı orqanizmin özünün yaranma ehtimalı praktiki olaraq, sıfır bərabərdir. Beləki, Z.Blyumenfeld sübut etmişdir ki, Yerin mövcudluğunun bütün müddəti ərzində, heç olmasa bir DNK molekulunun təsadüfən əmələ gəlmə ehtimalı 10^{-800} –dür. Görün nə qədər kiçik ədəddir! Bu ədədin məxəcində elə bir rəqəmdir ki, vahiddən sonra 800 sıfır vardır. Bu ədəd Kainatdakı bütün atomların miqdardından ağıla gölməz dəfə çıxdır.

Abiogen sintez nezəriyyəsinə geoloji məlumatlar da ziddir. Geoloji tarixin dərinliklərinə nə qədər nüfuz etsək də «azoy era»sından, yəni Yerdə həyatın mövcud olmadığı dövrdən heç bir iz tapmırıq. İndi paleo-

ntoloqlar Yerin əmələ gəlmə vaxtına (son məlumatlara görə 4-4,5 mlrd. il bundan əvvəl) yaxın bir dövrün (3,8 mlrd. il) süxurlarında qazıntı hələndə olduqca müəkkəb təşkil olunmuş canlı orqanizmlərin - bakteriyaların, mavi-yaşıl yosunların, sadə göbəleklerin qalıqlarını tapmışlar. V.Vernadski əmin idi ki, həyat geoloji cəhətdən daimidir, yəni geoloji tarix boyu eله bir dövr olmamışdır ki, bizim planet həyatsız olsun.

Vernadski hesab edirdi ki, həyat, kosmosun materiya və enerji kimi daimi əsasıdır. O, daim təkrar edirdi: «Biz bilirik və elmi cəhətdən bilirik ki, Kosmos materiyasız, enerjisiz mövcud ola bilməz. Kosmosun, insan zəkasının dərk etdiyi Kainatın yaranması üçün materianın və həyatın aşkarlaşması kifayətdirmi?» O, şəxsi meyillərinə, fəlsəfi və ya dini əqidəsinə görə deyil, məhz elmi sübutlara istinad edərək, bu sualı mənfi cavab vermişdir. «...Göy cisimlərinin maddi substratlarının, onların istilik, elektrik, maqnit xassəlerinin təzahürünün əbədiliyini söylədiyimiz kimi, həyatın və onun orqanizmlərinin təzahürünün əbədiliyi haqqında da danişa bilərik. Bu nöqtəyi-nəzərdən materianın, istiliyin, elektrikin, maqnetizmin, hərəketin başlanğıcı haqqındaki sual kimi, həyatın başlanğııcı haqqındaki sual da elmi axtarışlardan uzaq olacaqdır».

Vernadski biosferin əmələ gəlməsini və təkamülünü Kosmosun yaranması ilə bağlayırı. O, yazırı: « Bizim üçün aydın olur ki, həyat heç də son dərəcə yer hadisəsi olmayıb, Kosmik hadisədir». Bu fikri Vernadski defələrlə təkrar edirdi: «... həyatın başlanğııcı bizim müşahidə etdiyimiz kosmosda olmamışdır, çünki bu Kosmosun başlanğııcı olmayışdır. Heyat əbədidir, çünki Kosmos əbədidir».

Yerdəki həyat forması hidrosfer ilə olduqca sıx bağlıdır. Heç olmasa bunu, o fakt sübut edir ki, su ixtiyarı yer orqanizmi kütləsinin əsas hissəsini təşkil edir (məsələn, insanın 70% -ni su təşkil edir, meduza kimi orqanizmlər isə 97-98% sudan ibarətdir). Yəqin ki, Yerdə həyat hidrosferin meydana gəldiyi zaman formalılmışdır. Geoloji məlumatlara görə bu, bizim planetin mövcud olduğu vaxtdan başlamışdır. Canlı orqanizmlərin bir çox xüsusiyyətləri məhz suyun xüsusiyyətlərindən asılıdır. Suyun özü isə fenomenal birləşmədir.

Bir çox alımlar hesab edir ki, Yerin bütün hidrosferi mahiyyətə suyun nəhəng bir «molekuludur. Müəyyən olunmuşdur ki, su, Yer və kosmik mənşəli təbii elektromaqnit sahələri tərəfindən aktivləşə bilər. Bu yaxınlarda Fransız alımlarının keşfi olan «suyun yaddaşı» olduqca böyük marağın səbəb olmuşdur. Çox güman ki, Yerin biosferi vahid su-

perorqanizm olub, suyun bu xüsusiyyəti ilə bağlıdır. Axı, bütün orqanizmlər yer suyunun bu supermolekulunun «damcısı» nim tərkib hissəsidir.

Baxmayaraq ki, indiyə kimi bizə həyatın yerdəki zülali-nuklein-su forması məlumdur, bu heç də o demək deyil ki, ucsuz-bucaqsız kosmosda həyatın başqa formaları mövcud deyil. Bir çox alımlar, xüsusən amerika alımları Q.Faynberq və R.Şapiro belə hipotezlərin mümkün variantlarını modelləşdirirlər:

plazmoidlər- maqnit qüvvələri hesabına qrup şəklində ulduz atmosferlərindəki həyat,

radioblar – müxtəlif həyacanlanma vəziyyətində olan atom aqraqatları əsasında ulduzlararası buludlardakı həyat,

vodoroblar – elə həyat formasıdır ki, ancaq maye metan «hovuzu» ilə örtülüş alçaq temperaturlu planetlərdə mövcud ola bilər,

termofaqlar – kosmik həyatın müxtəlif növleri. Belə həyat enerjini atmosferin və ya planetdəki okeanların temperatur gradientindən alırlar.

Əlbəttə, fikrimizcə həyatın belə ekzotik formaları hələlik alımların və yazıçı-fantastların təsəvvüründə mövcuddur. Buna baxmayaraq, bunnardan bəzilərinin, xüsusi ilə də plazmoidlərin real mövcudluğu mümkün ola bilər. Bir çox əsaslara görə hesab etmək olar ki, Yerdə, «bizim» həyat forması ilə parallel qeyd etdiyimiz plazmoidlərə oxşar digər həyat forması da mövcuddur. Onlara UNO –larm (uçan naməlum obyektlər) bəzi növleri, şar şəkilli ildirimlərlə bənzər törəmələr və həmçinin gözlə görülməyən, lakin rəngli fotolento alınan atmosferdə uçan enerji «sixlaşmaları» aiddir.

2.4. Biosferin təkamülü

Ç. Darvindən başlayaraq, bütün təkamül nəzəriyyələri inkişafın sadəcə mürəkkəbə doğru anlayışlarına əsaslanır. Bu anlayış get-gedə daha çox ziddiyətlərə toqquşur. Xüsusi ilə bu kibernetikada möhsur olan Eşbi qaydasına ziddir: idarə olunan sistem, heç vaxt idarə edici sistəmdən mürekkeb ola bilməz. Genetik kodun köşfi və öyrənilməsi sübut edir ki, ixtiyarı canlı orqanizmin (ontogenez) fordi inkişafi və sistematik qrupların (filogenez) inkişafi, daha çox hazır mətnin redakte və çapına və ya da disketdə şifrənlənmiş programın kompüterlərə verilməsinə bənzəyir.

Bu zaman belə paradoks müşahidə olunur: orqanizmlər özlərini yenidən yaradırlar, yəni öz quruluşlarının mürəkkəbliyini azaltmadan yeni orqanizmlər yaradırlar. Əksinə, palentoloqlara tekamülün ele davamedici dövrləri məlumdur ki, bu müddətde orqanizmlərin mürəkkəbliyi artmışdır. Bu müddət ərzində kibernetiklərin özü-özünü bərpa etmə (yəni «tövsiyə artmaq») qabiliyyətinə malik avtomatların yaratma sınaqları dəfə-dilməz maneqlərə rast gəlmışdır: mexaniki sistemlərin özü-özünü yenidən hasıl etmək prosesində onların mürəkkəbliyinin («cırlaşma») azalması müşahidə olunur. Canlı və mexaniki sistemlərin belə uyğunsuzluğunun səbəbini M.Kamşilov belə izah edir: «Canlı orqanizmlər də həmcinin özü-özünü yaradan deyillər. Onlar özlərini olduqca mürəkkəb mühit şəraitində yaradırlar. Bu mühit biosferdir». Başqa sözlə, orqanizmlər bəzi «rəhbər göstərişlər», xarici mühitdən, biosferden məlumat alırlar. Həm de fərdin inkişafına, onun genetik koduna yazılmış məlumatın açılmasına rəhbərlik edən sistem, orqanizmin özündən çox-çox mürəkkəbdür. Bu nə sistemdir?

Son zamanlar Vernadskinin, biosfer öz inkişafında Kosmosdan gələn məlumatlara əsaslanır haqqında çıxardığı nəticələr daha inandırıcı görünür. O təsdiq edirdi ki, «Bütün səma cismilərindən gələn kosmik şüalar biosferi əhatə edir, onu və ondakı hər bir şeyi keçir... Əgər onun bütün kosmik mexanizmin quruluşu ilə əlaqəsini nəzərə almasaq, biosferi onda baş verən təzahürlərde başa düşmək olmaz».

Biosferdə baş verən proseslərin kosmik və günəş prosesləri ilə six əlaqəsi olduğunu ilk dəfə məhsur rus alimi O.Cijevski göstərmişdir. O, təsdiq edirdi ki, biosfer Günəşdən və uzaq qalaktikalardan daxil olan elektromaqnit və digər şüalanmaların təsiri altındadır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı, çoyirtkə, ala siçan kimi heyvanların kütlövi çoxalması, epidemiya, insanlarda ürək-damar xəstiliklerinin artması və biosferdə baş verən bir çox digər proseslər Günəşdəki proseslərlə (günəş alışmaları, ləkələri və s.) six bağlıdır. Cijevski gözəl söyləmişdir: «Biz Günəşin övladlarıyız».

Elektromaqnit dalğası biosferdə məlumatların daşıyıcısı kimi universal rol oynayır. Bu onunla əlaqədardır ki, bize məlum olan əlaqələr arasında, elektromaqnit dalğalarına əsaslanan əlaqə daha məlumatlı və faydalıdır. Səs, işıq və ya kimyəvi məlumatlarla müqayisədə elektromaqnit dalğaları biosferdə əlaqə vasitəsi kimi bir çox üstünlüklərə malikdirlər.

- həyatın bütün mühitlərində, suda, havada, torpaqda və orqanizmlərin toxumalarında yayılrlar;
- maksimal yayılma süretinə malikdirlər;
- istənilən hava şəraitindən və ilin fəsilindən asılı olmayaraq yayılma bilirlər;
- ixtiyarı məsafələrə ötürürlə bilirlər;
- Yerə Kosmosdan daxil olurlar;
- onlara (başqa siqnallardan fərqli olaraq) bütün biosistemlər reaksiya verir.

Övvəller, bioloqlar Günəşdən gələn elektromaqpit dalğalarının bütün canlılar üçün enerji mənbəyi olan, ancaq yüksək enerjili hissəsini, yəni spektrin infraqırmızı, görünən və ultrabənövşəyi hissəsini nəzərə alırlar. Lakin, son bir neçə on ildə, onlar yer və kosmik mənşəli elektromaqpit sahəsinin, radiotəzlik, alçaq və ifrat alçaq tezlikli dalğalarının canlı təbiətdə necə vacib rol oynadığının şahidi oldular. Məlum oldu ki, orqanizmlərin qəbul etdiyi, topladığı və istifadə etdiyi məlumatları, məhz bu zəif enerjili siqnallar daşıyır. Bütün bunları nəzərə alaraq, söyləmək olar ki, bütünlükdə biosferin fəaliyyəti kosmik mənşəli məlumat siqnalları ilə bağlıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, idarəedici sistem həmişə idarəolunan sistemdən mürikkəb olduğuna görə, belə bir sual yaranır: canlı orqanizmlərin inkişafı programını yaradan və «işə salan» sistem nə dərəcədə mürikkəb ola bilər? Bu idarəedici sistemi üreyən kimi adlandıra bilərsiniz: Qüdrətli Təbiət, Kosmik Zəka, nəhayət Allah. Lakin, mahiyyət bununla dəyişmir. Əsas məsələ isə ondadır ki, Yer biosferinin bütün təkamülüli ali və daha mürikkəb Kosmik Sistem tərəfindən proqramlaşdırılmışdır. İnsan biosferin tərkib hissəsi olduğu üçün, onun bütün fəaliyyəti biosferin təkamülünün ümumi programına zidd olmamalıdır.

Beləliklə, hər bir canlı vücut əzəmətli fəvqəl orqanizm olan biosferin tərkib hissəsi kimi yaranır, inkişaf edir və özünün həyat programını yerinə yetirir. O, öz növbəsində həmçinin kosmik fəvqəl orqanizmin, qalaktikanın töreməsidir. Bütün qalaktikalar isə elə bil ki, fəvqəl-fəvqəl orqanizm olan Kosmosun hüceyrələridir. K.Siolkovski, biz və bizim Kosmosdakı yerimiz haqqındaki fikirlərini belə izah edirdi: «Hər şey Kainatdan əmələ gəlmışdır. O, hər şeyin başlangıcıdır, hər şey ondan asılıdır.

İnsan və ya digər ali məxluqlar və onların iradəsi, ancaq Kainatın iradəsinin təzahürüdür... Biz deyirik: hər şey bizdən asılıdır, lakin biz özümüz Kainatın yaranmışlarıyız. Bu səbəbdən hər şey Kainatdan asılıdır demək və düşünmək daha doğru olardı... Kainatın heç bir atomu həyatın ali zəkasının təsirindən qaça bilmir»

Yaxşı, bəs onda Kainatı nə yaratmışdır? Bəlkə də bu suali qoymaq heç düzgün deyil. K.Siolkovski deyirdi ki, Kosmosun səbəbi haqqında yalnız duymaq olar.

Söylədiklərimizi yekunlaşdıraraq göstərmək olar ki, biosfer əlbətdeki, daha mürəkkəb sistem tərəfindən, Kosmik Zəka (Mütləq, Kainat, Allah) tərəfindən proqramlaşdırılmışdır. Bu programın necə həyata keçirilməsi ümumi şəkildə bize məlumdur. Xüsusi halda, müəyyən olunmuşdur ki, ümumilikdə təkamül prosesinə genetik məlumatın həcmimin artması kimi baxmaq olar. Bir çox müasir hesablamalara görə, məməlilərin genetik məlumat həcmi bakteriyalardakindan 100 min dəfə çoxdur. Məsələ heç də gen zəncirinin uzunluğunun və ya DNK kütłəsinin artmasında deyil. Bir çox heyvanlarda bu, insanın DNK kütłəsindən artıqdır. Məsələ həmçinin məlumatın necə açılmasındadır. Bu mexanizmi başa düşmək üçün belə bir müşayisəyə baxaq. Stradivarının və Qvarnerin skripkaları müsiqiçilər tərəfindən ona görə qiymətləndirilir ki, adı skripkalardan fərqli olaraq, onların ifa imkanları daha genişdir. Lakin, usta əlində adı skripka da qəribə səslənir. Məlumdur ki, məhşur Paqanininin düşmənləri onun skripkasının simlərini mişarlasalar da və konsert ərzində simlər bir-birinin ardınca qırılsalar da, dahi skripkaçının yeganə simdə ifasından sonra tamaşaçıların gözlərində yaş damcıları parlamişdir.

Bu gün bir çox alımlar təkamüldə Kosmosun idarəedici rolumu müzakirə edərkən, «kosmik məlumat sahəsi» terminindən istifadə edirlər. V.Vernadski isə kosmik şüalanma haqqında danışındı. Qədim hind kitablarında Kosmosun «titrəməsi» yada salınır ki, bu da bütün Yer həyətinə daxil olur. Xristianlar səmədan Yerə enən Müqəddəs Ruha inanırlar.

FƏSİL 3. TƏBİİ HADİSƏLƏR

3.1. Təkamül və ya fəlakət

Ç.Darvinin təkamül təlimi meydana gələn gündən, Yerdə həyatın inkişafının hərəkətverici qüvvəsi kimi fəlakət nəzəriyyəsinə rədd etdilər. Lakin, indi başa düşübər ki, onu şüurlu suretdə rədd etməyiblər. İş ondadır ki, paleontoloqların, iqlimşünaslarının, astronomların yığdıqları faktiki materiallar sübut edir ki, Yerin tarixində çox proseslər dövrü xarakter daşıyır. Həm də, bu dövrlərin bəzi kösiklərinə asta təkamül kimi, bəzilərinə isə sürətli inqilabi inkişaf kimi baxmaq olar. Xüsusilə, bunu əsaslı surətdə üzvü əlemin tarixi təsdiq edir. Hal-hazırda, paleontoloqlara biosferin inkişafında «böhran dövrlər» məlumudur. Bu dövrlər ərzində, on milyon illərlə mövcüd olan heyvan və bitkilərin böyük ardıcıl qrupu məhv olmuşdur. Bundan başqa paleontoloqlara həmçinin, ayrı-ayrı ardıcıl qrupların sürətli inkişaf dövrləri da məlum idi. Belə ki, paleozoy erasının başlangıcında, dənizlərdə skletsiz orqanizmlərin miqdarı kəskin azalmış və bununla yanaşı zirehli örtülüskletlilər (trilobitlər, molyuskalar) sürətlə artmağa başlamışdır. Paleozoyun sonunda suda-quruda yaşayan iri bitkilərin nəslini kəsilmüş, təbaşir dövrünün ortalarında isə sürətlə örtülü toxumlu bitkilər meydana gəlmİŞdir. Təbaşir dövrünün sonunda, qəflətən dinozavrların nəslini kəsilmİŞ, eyni zamanda məməlilər sürətlə inkişaf etməyə başlamışdır.

Belə misalların siyahısını xeyli artırmaq olardı. Həm də, nəzərə almadıq lazımdır ki, biosferin inkişafındaki dönüş anlarının çoxu fəlakət xarakteri daşıyır. Məsələn, dinozavrların nəslinin kəsilməsinə baxaqlı. Bu heyvan qrupu Yer üzündə demək olar ki, 150 milyon il ərzində hökm sürmüştür. Milyon, bəlkə də milyardlarla sürünen heyvanlar, oteyən və yırtıcı heyvanlar, 70 tonluq diplodok kimi nehənglər, göyərçin boyda

canlılar, quruda və dənizdə qaçan, havada dövr edən canlılar Yer üzündə məskunlaşmışdı. Bu, əsl kərtənkələlər erası idi. Budur, təbaşir dövrü və bununla da bütün mezozoy erası bitir. Mümkün olmayan bir şey baş verir: dinozavrular yox olur! Nəhənglər, piqmeylər, quruda, dənizdə yaşayınlar, uçanlar, hamisi nəsil qoymadan Yer üzündən silindilər. Amerikalı palentoloq D.Simpsonun yazdığı kimi: «Yer tarixində on müəmmalı hadisə sürünənlər erası olan mezozoydan, məməlilər erası olan kaznozoya keçid idi. Təəssürat belədir, elə bil baş rollarda sürünənlər, o cümlədən çox müxtəlif dinozavrular çıxış edən tamaşa vaxtı pərdə bir anlığa endirilmiş və yenidən qaldırılmışdır. Bu zaman, eyni dekorasiya olmağına baxmayaraq aktyorlar tamamilə başqları idi: bir dənə də olsun dinozavr görünmüür, arxa planda isə sürünənlərdir. Əsas rollarda isə əvvəlki hissələrdə haqlarında heç bir söz də olmayan məməlilərdir».

İndi çox alım, Yerin tarixində fəlakətli, o cümlədən ekoloji fəlakətli hadisələr ideyasi ilə həmfikirdir. Belə fəlakətlərin səbəbləri və miqyası, onların gələcəkdeki ehtimalları və biosferə təsiri müzakiro olunur. Fəlakətli, o cümlədən ekoloji sürətli dəyişmələrin səbəbləri arasında bir planet kimi, Yerin öz xüsusiyyətləri ilə bağlı daxili və xarici kosmik səbəbləri göstərirler. Bununla belə, qeyd etmək lazımdır ki, bu iki səbəb qrupu arasında dəqiq sərhəd göstərmək qeyri mümkündür. Çünkü, dəqiq baxıldıqda, bütün daxili yer tipli səbəblər bu və ya bilavasitə xarici kosmik səbəblərlə bağlıdır.

3.2. Yerin maqnit sahəsinin dəyişməsi

Bizim planetin əsas xüsusiyyətlərindən biri də onun maqnit sahəsidir. Biz heç də onun mövcudluq səbəbləri kimi mürəkkəb məsələlərdən söz açmayacaq, ancaq onu qeyd edəcəyik ki, o bizim planetdə həyatın mövcudluğunun əsas şərtlərindən biridir. Yerin bütün canlı məxluqları milyon illər ərzində məhz maqnit sahəsi şəraitində inkişaf etmiş və onsuz mövcud olmamışdır. Kanadalı alım Ya.Kreyn canlı orqanizmləri xüsusi kamerada tədqiq etmişdir. Kameradakı maqnit sahəsinin gərginliyi Yerdəkindən müəyyən qədər az idi. 72 saat bu şəraitdə qaldıqdan sonra bakteriyaların artma qabiliyyəti kəskin olaraq (15 dəfə) azalmış, quşların neyro-mühərrrik aktiviliyi aşağı düşmüş, sıçanlarda isə maddələr mübadiləsi qalxmışdır. Zəifləmiş maqnit sahəsi şəraitində uzun müddət qaldıqda isə, toxumalarda dönməz dəyişikliklər yaranmış və sonsuzluq inkişaf etmişdir.

Lakin, geofiziklər (paleomaqnitoloqlar) müəyyən etmişlər ki, bizim planetin geoloji tarixi boyu maqnit sahəsi dəfələrlə öz gərginliyini azaltmış və hətta işarəsini də dəyişmişdir (yeni şimal və cənub maqnit qütbəri yerlərini dəyişmişlər). İndi, onlarla bu cür maqnit sahəsinin işarəsinin dəyişməsi və ya inversiyası kimi belə dövrlər müəyyən olunmuşdur. Onlar özünü dağ səxurlarının maqnit xassəsində göstərmişlər. Maqnit sahəsinin işarəsinin bilavasitə dəyişdiyi dövrdə, bu sahə yox olmuş və sonradan normaya çataraq əks işarə ilə yenidən yaranmışdır. Maqnit sahə olmayan dövrün nə qədər müddət olduğunu paleontoloqlar söyləyə bilmir. Lakin, fərz edirlər ki, bu dövr bir neçə min ildən artıq ola bilməz. Məsələn, indiki maqnit dövrü şərti olaraq, bilavasitə əks qütbü dövr adlanır. Bu dövr artıq 700 min ildir ki, mövcuddur. Bununla belə, sahənin gərginliyi yavaş-yavaş, lakin daim aşağı düşür. Əgər bu proses galəcəkdə inkişaf etse, onda təqribən 2 min ildən sonra Yerin maqnit sahəsinin gərginliyi sıfır enəcək, müəyyən «maqnitsız dövr» müddətindən sonra isə artaraq, əks işarəye malik olacaqdır.

Əgər Kreynin təcrübələrini adekvat hesab etsək, onda «maqnitsız dövr» canlı orqanizmlər tərəfindən fəlakət kimi qəbul edilə bilər. Onlardan çoxu öləcək və ya öz xüsusiyyətlərini dəyişəcəklər. Bununla belə, həmçinin başqa tohlükə də mövcuddur. İş ondadır ki, Yerin maqnit sahəsi qalxan rolunu oynayır. Yerdəki həyatı günəş və kosmik hissəciklər (elektronlar, protonlar, bir çox elementlərin nüvələri) selindən qoruyur. Böyük sürətlərlə hərəkət edən belə hissəciklər güclü ionlaşdırıcı amillərdir. Məlum olduğu kimi, onlar canlı toxumalarla, xüsusi halda orqanizm genetik aparatına təsir edir.

Kosmik orbitlərə qaldırılan ilk peyklerin köməyi ilə bizim planetin ətrafında rədiasiya qurşaqları aşkar olundu. Müəyyən olunub ki, yerin maqnit sahəsi kosmik ionlaşdırıcı hissəciklərin trayektoriyalarını kənarra çıxarıb və onları planetin ətrafına «sarıyır».

Bələliklə, Yer maqnit sahəsinə malik olmadığı dövrdə özünün antiradiasiya qalxanını itirir. Rədiasiya fonunun əhəmiyyətli dərəcədə (bir neçə dəfə) artması biosferə güclü təsir edə bilər: orqanizmlərin bir qrupunun nəslə kəsilə bilər, digərləri arasında isə miqrasiya məqdəri kəskin arta bilər və s. Əgər günəş alışmalarını, yəni güclü kosmik şüa səli buraxmaqla Günəşdə baş verən güclü partlayışları nəzərə alsaq, belə nticəyə gəlmək olar ki, Yerin maqnit selinin itməsi dövrünü, Kosmos tərəfindən biosferə faciəli təsir dövrü kimi qiymətləndirmək olar.

3.3. İfrat yeni ulduzların alışması

1957-ci ildə rus alımları V.Krasovski və Y.Şklovski yer faciələrinin daha bir mümkün kosmik səbəbinə baxmışlar. Astronomalar bizim və digər qalaktikalarda vaxtaşırı nəhəng kosmik təzahürlər olan ifrat yeni ulduzların alışmasını müşahide etmişlər. Digər ulduzlardan əhəmiyyətli dərəcədə fərqlənməyən bir çox ulduzlar, qəflətən alışır və əvvəlki veziyetdən fərqli olaraq milyon dəfələrlə çox işıq şüalandırır. Bizim Qalaktikada son belə hadisə, «ulduz qonağı» görünüməsini təsvir edən qədim çin astronomları tərəfindən qeyd olunmuşdur. Bu ulduz o qədər parlaq idi ki, onu hətta gündüz də müşahidə etmək mümkün idi. O, işıqlanmasına görə Aydan zəif olsa da, Veneradan çox parlaq idi. Bir neçə aydan sonra ulduz tədricən söndü. Müasir astronomlar bu ulduzun yerində alışmadan sonra hələ də genişlənən ifrat yeni ulduzun işıqlanan qaz təbəqəsini, yəni Krab bənzər dumanlığı müşahidə edirlər.

Müəyyən olunmuşdur ki, ifrat yeni ulduzun partlayışı ultrabənövşəyi və rentgen şüalarının böyük miqdarı və yüksək enerjili kosmik şüalar səli ilə müşayət olunur. Xoşbəxtlikdən Kraba bənzər duşmanlıqda ifrat yeni ulduzun alışması Yerdən çox-çox uzaqda, 1 min parsek məsafədə baş vermişdir. Beləki, bu kosmik fəlakət Yerdeki həyata heç bir təsir etməmişdir. Bəs onda belə nəhəng hadisələr Yerə yaxın mümkün ola bilərmi?

V.Krasovski və Y.Şklovski hesablamlışlar ki, bizim Qalaktikada ifrat yeni ulduzların alışması orta hesabla 100 ildən bir baş verir. Xüsusi halda bu hadisenin Güneş sisteminin ətrafında (10 parsek məsafədə) baş verməsi 750 mln. ildən birdir. Yəni, Yerdə biosferin mövcud olduğu müddətdə belə təzahürlər bir neçə dəfə baş vermişdir. Bu nə nəticələr verə bilər?

Ifrat yeni ulduzun yaxın alışması nəticəsində, Yer bir neçə minililiklər ərzində sərt rentgen, ultrabənövşəyi və kosmik şüalarla şüalanmışdır. Yerdə keşkin surətdə radiasiya fonu artmışdır. Bütün bunlar ciddi bioloji, hər şeydən əvvəl genetik nəticələrə səbəb olardı. Mutasiyannı tezliyi artıraraq, xüsusilə uzunömürlü orqanizmlərə güclü təsir edirdi. V.Krasovskinin və Y.Şklovskinin mülahizələrinə görə, təbaşir dövrünün sonunda dinozavrların məhvini, bu cür kosmik fəlakətlərlə bağlı ola bilər.

3.4. Meteorit partlayışları

Ola bilər ki, J.Kyuvenin daxil etdiyi «fəlakət» anlayışına, hər şeydən çox, uzaq keçmişdə Yer səthində böyük kosmik cisimlərin (meteoritlər, asteroidlər, kometlər) düşməsi ilə müşayət olunan əzəmtli təzahürlər cavab verir. Son vaxtlar alımlar Yerdə meteorit kraterləri şəklində belə qəzaların çoxlu sayıda izlərini müəyyən etmişlər. Bu, yerdə diametri on, bəzən də yüz kilometrlərə bərabər olan qıfabənzər ədalətlərdir.

Məsələn, Ukraynanın Dnepopetrovsk vilayətinin Boltışka kəndində yaxın çöküntü süxurlarla dolmuş və diametri 25 km olan krater aşkar edilmişdir. Bu krater 100 mln. il bundan əvvəl böyük bir meteoritin düşməsi nəticəsində əmələ gəlmışdır. Diametri 100 km – ə yaxın olan daha böyük krater Sibirdə, Xatanq çayı hövzəsində aşkar edilmişdir.

Qəza 30 mln. il bundan əvvəl baş vermişdir. Böyük sürətli kosmik cisim 1,2 km qalınlığında Sibir platformasının çöküntü süxurlarını dələrək, təməlin kristal süxurları ilə toqquşub, həmin andaca partlayaraq yüksək temperaturlu qaza çevrilmişdir. Bu partlayışın yüksək gücünü, kraterden 40 km məsafəyə atılmış böyük diametrlı qaya parçaları da sübut edir. Belə nəhəng partlayışın enerjisi 1023 Coul qiymətləndirilir. Bu enerji güclü vulkan partlayışlarının enerjisindən min dəfə, güclü zəlzələlərin enerjisindən isə yüz dəfə artıqdır. Bu nəhəng enerji Xirosimaya atılmış atom bombasının 120 mln.-nun yaratdığı enerjiyə bərabər götürülür.

Yerin kosmik cisimlərlə (meteoritlərlə, asteroidlərlə, kometlərlə) toqquşduğu zaman partlayışın böyük gücü, onların yüksək sürətləri və böyük kütlələri ilə müəyyən edilir. Toqquşma nəticəsində, kosmik cisimin nəhəng kinetik enerjisi dərhal istiliyə çevrilir ki, bu da dağ süxurlarının böyük kütləsinin buxarlanmasına səbəb olur. Havaya külli miqdarda toz qalxır ki, bu da güclü partlayışlar zamanı iqlimin əhəmiyyətli dərcədə dəyişməsinə gətirib çıxarır (günəş insolyasiyasının azalması, soyuma və s.).

Bir halda ki, Yer səthinin böyük hissəsi (71%) okeanlarla örtülüdür, belə fərz etmək olar ki, kosmik cisimlərin çox hissəsi məhz okeanlara düşmüşlər. Alımların hesablamaları göstərir ki, iri meteorit və ya asteroid okeana düşərkən, suyun bütün qalınlığını dəlib keçir və dibdəki süxurlarla toqquşaraq partlayır. Havaya çoxlu miqdarda toz, bundan da daha çox su buxarı qalxır. Bu isə öz növbəsində, Yer səthinin böyük hissəsində faciəli leysanlar əmələ gətirir.

Polşa tədqiqatçısı L.Krjivski belə faciəli təzahürləri kompüterdə modelləşdirmişdi. O, belə parametrləri qəbul etmişdir: meteoritin (asteroidin) diametri – 10 km, onun Yerlə toqquşma süroti – 20 km/s, okeanın meteoritin (asteroidin) düşdürü hissədə dərinliyi – 5 km, kinetik enerji – 1030 erq. Onun partlayışı nəticəsində, okeanın dibində böyük krater əmələ gələcək, atmosferdə ozon təbəqəsini pozan yüksək temperaturlu zərbə dalğaları yaranacaqdır. Bunun nəticəsinde, atmosferin yuxarı təbəqələrində global temperatur 30° C qalxacaq, külli miqdarda su buxarlanacaq (asteroidin kütłəsindən 100 dəfə çox), 106 ton toz havaya qalxaraq fotosintezi azaldacaq və troposferi soyudacaqdır. Yerdə, müddətinə və kütłəsinə görə töhlükəli olan leysanlar başlayacaqdır. Partlayış nəticəsində okeanda miqyasca nəhəng sunami dalğalar əmələ gələcəkdir ki, bunların da hündürlüyü 3 km –ə çatacaqdır (bizə məlum olan sunamilərin hündürlüyü 30-50 m –ə çatır). Bu dalğa, yer kürəsini dəfələrlə ötüb keçərək, materiklərin geniş ərazilərində yoluna çıxan hər bir şeyi batıraraq, yuyub aparacaqdır.

Bibliyada və digər qədim əlyazmalarında gösterilən bəşəri daşqın belə təzahür deyilməti? Əlbettə, leysanlar, nə qədər nəhəng olşalar da, hətta üç kilometrlik sunami dalğası da hündür dağlarla birlikdə Yeri tamamilə su ilə basa bilməzdi. Buna baxmayaraq Bibliyada gösterilən alçaq Mesopotamiyada hər şey su altında qala bilərdi. Yeri gelmişkən qeyd edək ki, geoloqlar Mesopotamiyada belə daşqının izlərini tapmışlar.

Son vaxtlar dinazavrların möhvini səbəb olan təbaşir dövrünün sonundakı qozanın, məhz Yerə bir və ya bir neçə kosmik cismin düşməsi ilə bağlı olduğunu göstərən döflər meydana gəlməşdir. Bunun səbutu kimi, təbaşir və paleogenoy dövrlerinin sərhəddindəki iridium anomaliyasını göstərmək olar. Yer kürəsinin bilavasitə (fasiləsiz) təbaşir süxurlarının paleogenoy süxurlara keçidi müşahidə olunan ərazilərində geoloqlar iridium, kobalt, nikel və meteoritlər üçün xarakterik olan, digər elementlərlə zöngin olan nazik gil təbəqəsi aşkar etdilər. Buradaca, duda hissəcikləri və mineralalların kiçik dənəcikləri tapıldı ki, bu da ifrat yüksək təzyiqin və temperaturun, yəni yüksək barik mineralalların (coesit, yüksək temperaturlu spinel) təsirinin olduğunu təsdiq edir. Alimlər onların meydana gəlməsini nəhəng partlayışların və onların əmələ götürdiyi və mətriklərin böyük ərazilərini bürüyen yanğınların nəticəsi hesab edirlər. Asteroidin düşməsinin nəticəsi kimi, iqlim qəzası (atmosferin toz və duda ilə çirkənməsi və bunun nəticəsi kimi soyuma və s.) dinazavrların sürətli möhvini səbəb oldu. Siçovul boyda olan, o dövrdəki memelilər yuval-

larda yaşayıb, höşəratlarla qidalanaraq ümumdünya qəzasından sağ çıxmışlar. Uzun müddət məməlilərin düşməni olan dinazavrların yer üzündən yox olması, birincilərin tezliklə üzə çıxmasına səbəb oldu.

Astronomların hesablamaları sübut edir ki, əgər böyük asteroid Yerin sahəsinə daxil olursa, o hökmən qabarmanın qüvvələri hesabına partlaya bilər və Yerə nəhəng cisim yox, çoxlu sayıda kiçik cisimlər düşə bilər.

Görəsen bizim zamanda, Yerin iri meteorit və ya asteroid ilə toqquşması mümkündürmü? Sonuncu belə hadisə 50 min il bundan əvvəl baş vermişdir. Bu zaman ABŞ -da diametri 1,2 km, dərinliyi 180 m olan Arizon krateri yaranmışdır. Meteorit sohra rayonuna düşdüyünə görə yaşayış mühiti üçün heç bir təhlükə doğurmamışdır.

Bəzi astronomlar fərz edir ki, 1908 -ci ildəki Tunqus fenomenini, çox da böyük olmayan kometin atmosferdəki partlayışı törətmüşdür. Bu partlayışın enerjisi 1016 Coul olmuş, o böyük yanğın və yüz kvadratlıq sahələrdə məşələrin çökəməsini yaratmışdır. Əgər, bu hadisə sibir tayıqası üzərində deyil, əhalisi six olan ərazi üzərində baş versəydi, böyük fəlakətlərə səbəb olardı. Lakin, bu partlayışı heç də ümumdünya qəzası adlandırmaq olmaz.

Astronomların 1868 - ci ildə İkar asteroidinin Yerin yaxınlığından keçəcəyi haqqında verdikləri xəber böyük narahatlığa səbəb olmuşdur. Hətta qabaqgörənlik edərək, kütlosu yüz milyon ton olan bu göy cisminin Yerə düşməsi ilə, dünyanın sonunun çatdığını söyləyənlər də var idi. Həqiqətən, belə toqquşma baş versəydi, onda partlayışın gücü minlərlə hidrogen bombasının gücünə ekvivalent olardı. Xoşbəxtlikdən asteroid Yerdən 6 mln. km aralı keçmişdir.

Astronomlar ölçüləri 1 km və çox olan, orbitləri bizim planetin orbitləri kəsişən və prinsipcə, Yer ilə toqquşa bilən 1300 asteroid hesablamlışlar. Belə faciəli hadisələrin ehtimalı 100 min ildə bir qiyəmtələndirilir. İnanmaq isterdik ki, bəşəriyyət belə təhlükənin qarşısını almaq üsullarını tapacaqdır. Artıq, İkarın Yerə yaxın keçdiyi vaxt onu kiçik hissələrə parçalamaq üçün asteroidin qarşısına nüvə başlıqlı raketin göndərilməsi müzakirə olunurdu. Hər halda indi, Yerə yaxınlaşan asteroidlərin hərkətini izləyən xüsusi astronomik proqramlar mövcuddur.

Bəzən, Yerdə baş verən digər faciəli hadisələr, məsələn vulkan püsgürmələri, zəlzələlər, qasırga və s. lokal xarakter daşıyır və bütünlükdə biosferin inkişafına təsir edə bilmir.

Qeyd etmək lazımdır ki, bəşəriyyət üçün mümkün olan təhlükələri təbii tozahürlər (zəlzələ, vulkan püsgürmələri, qasırgalar) Yerin

müəyyən ərazilərində baş verir. Onlar tez-tez maddi zərərlər vurur və insan ölümlərinə səbəb olurlar. K.Sitnikin, O.Brayonun və A.Qordeskinin hesablamalarına görə, bütün dünyada baş verən müxtəlif təbii fəlakətlərin vurduğu ziyan ildə 30 mlrd. dollarla, insan ölümü isə 250 min nəfərlə qiyamətləndirilir. İnsan ölümünü daha çox qasırgalar, maddi ziyanı isə sellər yaratır.

3.5. Qasırgalar və daşqınlar.

Qasırgalar (şiddətli firtına, tropik siklonlar) Dünya okeanının tropik ərazilərindəki isti sular üzərində yaranır. Küleyin böyük sürəti ilə (100 m/s və hətta böyük) bağlı olan qasırgaların dağıdıcı təsiri böyük leysanlarla, dəniz sularının, çayların deltasına, alçaq dəniz sahillərinə gətirilməsi və s. ilə müşayət olunur. Quru üzərindəki qasırga evlerin damlarını qopardır (yüngül evləri tamamilə uçurur), ağacları kökündən çıxarırlar və sindirir, avtomobiləri və dəməryol vagonlarını aşırır, elektrik ötürücü xətləri dağıdır. Xüsusilə, tropik qasırgalardan ada və sahilboyu dövlətlər, ilk növbədə inkişaf etməkdə olan ölkələr (Banqladeş, Filippin, İndoneziya və s.) əzab çəkir. Dəniz üzərindəki qasırgalar, gəmilərin məhvini səbəb olan nəhəng dalğalar yaradırlar.

Dünya statistikasına görə təkccə 1960-1980 -ci illər ərzində dünya-nın müxtəlif rayonlarındakı 20 qasırğa 350 min insan ölümünə və 5 mlrd. dollardan çox zərərə səbəb olmuşdur. Meteoprognoz xidmətinin təkmilləşdirilməsi (xüsusilə qasırganın qabaqcadan xəber verilməsi sistemində kosmik müşahidə vasitələrindən istifadə) əhalinin təhlükə olan ərazilərdən təcili köçürülməsinə və bununla da insan ölümünün azalmasına kömək edir. Digər tərəfdən buluda bəzi kimyoçı reagentləri (yodlu gümüş və s.) daxil etməklə, qasırgalara qarşı tədqiqatlar da aparılır. Bu bir çox hallarda, vaxtsız yağışların yağmasına və qasırganın dağıdıcı gücünün zəifləməsinə götürib çıxarırlar.

Daşqınlar, yəni çay vadilərinin alçaq ərazilərini müvəqqəti su basması, güclü musson yağışların, siklonların, qasırgaların və digər meteoroloji səbəblərin nəticəsidir. Daşqının bəşəriyyətə vurduğu böyük ziyan, mühüm dərəcədə daşqınların əvvəlcəden xəber verilə bilməməsi ilə izah olunur. Daşqınlarla mübarizə aparmaq üçün dambalar, bəndlər, tənzimədici hövzələr (su anbarları) tikilir, çaylarda buz yığımını dağıtmak üçün partlayıcı işlər və s. yerinə yetirilir. Çay hövzələrindəki meşələrin düşünmülmədən yox edilməsi (xüsusilə dağ ərazilərində), qasırgaların dağı-

dici gücünü artırı bilər. Beləki, Ukraynanın kənd təsərrüfatına böyük ziyarət, 1960 -ci illerdə Dnestrda və onun Karpatyanı ərazilərdəki daşqlınlardan nəticəsində olmuşdur. Daşqlınlardan əhəmiyyətli dərcədə, bu rayonda su tənzimleyicisi rolunu oynayan Karpat meşələrinin qırılması ilə əlaqədardır. Qırılmış meşələri bərpa etmək üçün, böyük vəsait və güc lazımdır.

3.6. Zəlzələlər və vulkan püsgürmələri

Hazırda bəşəriyyətin qarşısını ala bilmədiyi qorxulu təbii fəlakətlərdən biri zəlzələdir. Zəlzələrin yaratdığı çoxlu sayıda qurbanlar və çox böyük ziyanlar bir neçə səbəblə izah olunur:

- indiyə kimi zəlzələni əvvəlcədən xəber vermək mümkün deyil (özünü doğruldan yalnız bir neçə proqnoz məlumdur);
- zəlzələ vaxtı çox böyük enerji ayrılır, məsələn 1970 -ci ildə Peruda bir neçə saniyə ərzində baş verən faciəli zəlzələ nəticəsində, ayrılan enerji təqribən Birləşmiş Ştatların bir sutka ərzində istifadə etdiyi elektroenerjiyə bərabər olmuşdur;
- zəlzələlər tez-tez inkişaf edən ölkələrin əhalisi six olan ərazilərində baş verir. Kasib əhalinin keyfiyyətsiz evləri zeif təkandan belə dağılıraq, minlərlə insani daş kəsək altında məhv edir.

Həmçinin qeyd etmək lazımdır ki, insanların bir çox düşünüləməmiş hərəketləri, seysmik cəhətdən töhlükəsiz olan ərazilərdə zəlzələ əmələ getirə bilər. Elə hadisələr məlumdur ki, su anbarının sürətlə su ilə doldurulması nəticəsində, yaxınlıqdakı ərazidə yeraltı, bəzən dağıdıcı təkanlar başlamışdır. Belə bir zəlzələ 1967 -ci ildə Hindistanda Koyna çayı üzərində, su anbarının tikilişi nəticəsində baş vermişdir. Digər tərəfdən, zəlzələyə həmçinin suyun nasosla dağ süxurlarında yeraltı boşluğa vurulması da səbəb ola bilər ki, bu da tez-tez istifadə edilmiş neft yataqlarında özünü bürüzə verir. Bu təzahürlər onunla izah olunur ki, su anbarında su kütləsi dağ süxurlarının bloklarını taraflıdan çıxaran əlavə amil kimi fəaliyyət göstərir və onlar hərəkətə gelirlər. Süxurların yeraltı qatlarına vurulan su, sürtgü yağı kimi fəaliyyət göstərib, bloklar arasındaki sərtlənməni azaldıraq, onların hərəkətini, demək zəlzələyə səbəb olur.

Yer kürəsinin bir çox ərazilərdə qorxulu təbii fəlakət kimi, vulkan fəaliyyətini göstərmək olar. Çox vaxt vulkanların püsgürməsi zəlzələlərlə, okeandakı sualtı vulkan püsgürmələri isə dağıdıcı sunami dalgaları ilə müşayət olunur. Bəzən vulkan püsgürmələri atmosferin yuxarı təbəqələrinə o qədər çox qaz və kül atır ki, bu da Günəşdən Yerə gələn şüaların azalmasına və soyumaya səbəb olur.

Belə təzahür, məsələn, 1815 -ci ildə İndoneziyada Timor vulkanının püsgürməsi vaxtı qeydə alınmışdır. Bir çox meteoroloqlar hesab edir ki, bu növ intensiv vulkan fəaliyyəti, indiki dövrdə qlobal soyumaya və hətta buzlaşmaya gətirib çıxara bilər.

3.7. İnsanın yaratdığı ekoloji fəlakətlər

İnsan təbiətin bir hissəsidir. Planətimiz üçün daha çox təhlükəli fəlakətlər və ətraf mühitin çirkənməsi məhz onunla bağlıdır.

İnsanın təkamülü heç də kobud qüvvənin inkişafına və ya zəiflərin susdurulmasına yönəlməmişdir. Əgər, insanların inkişafı Darvinin məhsur təbii seçim qanununa əsaslanısaydı, onda o, heç vaxt heyvanlar aləmindən seçilməzdi. Mənası, nəyin hesabına olursa olsun, maksimum sağlam, fiziki möhkəm və davamlı fərdlərin saxlanması olan bu qanunun tələblərindən fərqli olaraq, insan kənar, köməksiz yaşamağa qadir olmayan şikətlərə qulluq etmək üçün çoxlu güc sərf edir. Yəni, insan tekçə məqsədə uyğun yanaşmanı deyil, həmçinin heyvanlar aləminin ali nümayəndəsinin mənəviyyat kodeksinin tərkib hissəsi olan duyğuları da əldə rəhbər tutur. Tarix təsdiq edir ki, öz üzvülərinə biganə yanaşan və ya hətta zor tətbiq edən cəmiyyət məhkum olunmuşdur.

Bəşəriyyət üçün on qorxulu həqarət müharibədir. Hər hansı heyvandır fərqli olaraq, insan ağılagəlməz qoddarlıqla, özü kimilərini öldürməyi bacarandır. Alimlər hesablamışlar ki, son 6 min il ərzində, bəşəriyyətin görüdüyü 14513 müharibədə 3640 mln. insan ölmüşdür. Bu dəhşətli rəqəmə diqqət yetirir: həqiqətdə planet əhalisinin (indi Yer küresində 6 mlrd.-dan çox insan yaşayır) yaridan çoxu məhv olmuşdur. Termonüvə Dünya müharibəsi bir neçə dəqiqə ərzində bütün bəşəriyyəti məhv edə bilər. Axi bəşəriyyətin topladığı nüvə ehtiyatının gücü 1980 -ci ildə 8 min Mt -dan ibarət idi (Yerin hər bir sakininə iki ton).

Bəşəriyyət tarixi, dəhşətli genosid, istilaçıların vəhi amansızlığı, yüz illərlə yaranmış şəhərlərin, məbədlərin, kitabxanaların dağıdıcı müharibələrin yanğınlarında tələf olması kimi misallarla dolmuşdur. Alim-arxeoloqların gərgin seyləri nəticəsində asuri mizixi mətnlərinin açılmış yazılarının yarısını islahatçı-hökümdarların öz «qəhremanlıqları» haqqındaki lovğa məlumatları təşkil edir.

Tarix bizim dövrə kimi, qanlı Çingizxanın ifadəsini saxlamışdır: «Kişi üçün on böyük sevinc, öz düşmənlərinə qalib gəlmək, on-

ları təqib etmək və malik olduqları hər bir şeydən məhrum etməkdir». Çingizxanın ordusu özünün soyğunçu yürüşlərində planlı su-rətdə hər şeyi məhv edirdi: məhsulu yandırır, quyuları doldurur, sağ qalanların acından ölməsi üçün mal-qaramı oğurlayırdılar. Mesopotamiyaya daxil olan Çingizxan Pələng çayının suyunu bölüşdürüən suvarma sistemini məhv etdi. Minilliklər boyu tikilən kanallar dağıldı, məhsuldar torpaq səhərəya çevrildi və o vaxtdan bu ölkələrdə əkinçilik bərpa ola bilmir.

İnsan şüurunun müharibələr niyyəti ilə çirkənməsi əsrlər boyu davam edir. Müharibə bizim sivilizasiyanın köşfidir. Müharibə daim «bahalışir». Əgər birinci Dünya müharibəsinə sərf olunan xərclər o vaxtkı qiymətlərlə 50 mlrd. rub. idisə, ikinci Dünya müharibəsi bundan on dəfə bahə başa gəldi

80-ci illərin sonunda bütün dünyada silahlanmaya sərf olunan xərclər artıq 1 trillion dollar təşkil edirdi. Bu, dünyanın bütün ölkələrinin səhiyyeyə, təhsile və yaşayış tikintisinə ayrılmış məbləğdən artıq idi. Əgər elmin nailiyyətləri, şüurun, insan ağlının və təbietin ehtiyatları nüvə fəlakətinə getirib çıxaran qızığın silahlanmaya istiqamətlənirsə, onda bu, zənginliyin çox ağılsızcasına itirilməsidir. Beləliklə, insan digər problemlərin, xüsusilə təbii ətraf mühitin çirkənməsi ilə bağlı olan məsələlərin həllinin mümkünüyünü məhdudlaşdırır. Demək, gücünü və vəsaitini nüvə fəlakətinin hazırlanmasına sərf etməklə, bəşəriyyət eyni zamanda ekoloji fəlakətin qarşısı alınmazlığını yaxınlaşdırır. Hətta, dünya nüvə müharibəsi deyil, adı lokal nüvə konfilikti ele bir iqlim fəlakəti yaradar ki, bunun nəticəsində neinki bəşəriyyət, bütünlükde Yer biosferi məhv ola bilər.

Herbi konfliktlerlə bağlı olan belə bir ekoloji fəlakətə misal olaraq, 1991-ci ilin əvvəllerində Küveytdə və Fars körfəzi ətrafında «Səhərada firtınax» əməliyyatından sonra, baş verən hadisəni göstərmək olar. Küveytdən geri çəkilən işgalçılar, 500-dən artıq neft qazma buruqlarını partlatmışlar. Onların əksəriyyəti od tutub, altı ay müddətində yanaraq, böyük bir ərazilini zərərlə qaz və hislə zəhərləmişlər. Yanmayan qazma buruqlarından neft fəvvare vuraraq Fars körfəzində böyük göllər yaradırdı. Bura həmcinin çoxlu miqdarda dağıdılmış terminal və tankerlərdən neft axırdı. Neticədə 1554 km² –ə yaxın dəniz səthi və 450 km sahil zolağı neftlə örtülmüşdür ki, bu da xeyli sayıda quşların, dəniz bağalarının və digər heyvanların məhviniə səbəb olmuşdur. Alov məşəllərində hər gün 7,3 mln. l neft yanındı ki, bu da ABŞ –in gündəlik neft idxalı həcmindən əraabər idi. Yanğından əmələ gələn his buludları, 3 km –ə kimi qalxaraq külək

vasitəsilə Küveyt sərhədlərindən çox uzaqlara yayılırdı. Səudiyyə Ərəbistanında və İranda qara yağışlar, Kəşmirdə (Küveytdən 2000 km uzaqda) qara qar yağırıldı. Havanın neft hisi ilə çirkənməsi, əhalinin sağlamlığına pis təsir edirdi. Ekspertlər müzəyyən etmişlər ki, bu fəlakət aşağıdakı təzahürlərlə müşayət olunmuşdur:

1. İstilik çirkənməsi (hər gün 86 mln. kvt). Bu miqdarda istilik 200 ha sahəlik meşə yanğını zamanı ayrırlar.

2. Yanan neftdən əmələ gələn his – hər gün 12000 t.

3. Karbon qazı – hər gün 1,9 mln. t (bu dünyanın bütün ölkələrinin mineral yanacağı yandırıldığı zaman Yer atmosferinə qalxan CO₂-nin 2%-i təşkil edir).

4. SO₂ – hər gün 20000 t (AVŞ İES –dan qalxan SO₂-nin 57%).

İnsan şüurunun digər çirkənməsi, onun təbiətə və onun sərvətlərinə qayğısız istehlakçı münasibətidir. İnsan elə yaranmışdır ki, çox vaxt o, indiki günlər düşünür və «Men belə istəyirəm» devizini rəhbər tutur. Misal göstərmək üçün heç də uzağa getmək lazımdır. Artıq yaz krokusları, inciciyəyi, benövşə şəhərtrafi meşolerdə nadir tapıntıya çevrilmiş, Qırmızı kitaba düşmüşlər.

Bəşəriyyətin minillik sivilizasiyası ərzində, külli miqdarda heyvan və bitki növü məhv edilmişdir. Məsələn, hətta iqlim fəlakətləri mamontları paleolit dövrünün ovçuları kimi məhv edə bilməzdii. Alim-biocənografiyaların hesablamaları göstərir ki, paleolitin əvvələrində keçmiş SSRİ –nin avropa ərazisində (Rusyanın bir hissəsi, Ukrayna, Belorusiya), yarım milyona yaxın mamont var idi. Bizim uzaq əcdadlarımız tezliklə bu nəhəngləri ovlamağı öyrəndilər. P.Savkonun fikirincə, paleolit dövrünün insanları yollarını azmışlar. Ət qalaqları və məməlumat üçün külli miqdarda sümükler onlara asan başa gəlirdi. Məsələn, arxeoloqlar Çerkaski vilayetinin Çayarası s. yaxınlığında paleontik dövrün iki yaranqa bənzər ev tapmışlar ki, bunun da karkası 130 mamontun kəlləsindən və sümüklerindən hazırlanmışdır. Mamontların məhv edilməsi, elə sürətli idi ki, min il ərzində onlar tamamilə yox oldu.

II
Hissə

ATMOSFERİN ÇIRKLƏNMƏSİ

FƏSİL 4.

ATMOSFER ÇİRKLƏNMƏSİNİN EKOLOJİ ASPEKTLƏRİ

4.1 Yer atmosferi

Hərçənd o şey ki, biz onunla nəfəs alıraq, adətən təkcə bir sözlə «hava» adlanır. Əslində o müxtəlif qaz qarışığıdır. Təmiz quru hava əsasən (99%) qaz halında olan azot və oksigendən ibarətdir. Təmiz hava miqarca az olan, lakin başlıca rol oynayan bir-neçə komponentdən də ibarətdir. Bu komponentlərdən birincisi, yer atmosferinin temperaturuna güclü təsir göstərən karbon qazıdır (cədvəl 4.1). Digər komponent ozondur. Havanın vacib komponentlərin-dən biri də su buxarıdır. Su buxarının miqdari həcmə quru havada 0% -dən, nəm havada 4% -ə kimi dəyişir. Sənaye və həmçinin təbii mənbələrdən (məsələn, vulkanlardan) yaranan toz hissəcikləri də havanın əhəmiyyətli komponentlərindən ola bilər, hərçənd ki, onların havadakı miqdarı nisbətən azdır.


Cədvəl 4.1. Təmiz quru havanın komponentləri

Komponentlər	Miqdar (həcmə), %
Azot (N ₂)	78,08
Oksigen (O ₂)	20,94
Arqon (Ar)	0,93
Karbon qazı (CO ₂)	0,03
Ozon (O ₃)	0,00005 -dən az

Havada olan oksigen bitki və heyvanların nəfəs alması üçün həyatı vacib amillərdən biridir. Ozon həyat üçün təhlükəli olan Güneşdən gələn ultrabənövşəyi şüaların qarşısını alır. Lakin, oksigen də, ozon da yer atmosferinin tərkibində həmişə olmamışdır.

Alımlar hesab edirlər ki, 4,5 – 5 mlrd. il bundan əvvəl, Yer atmosferinin tərkibi analoji olaraq vulkan püsgürmələrinin əsasən su buxarından, karbon qazından və azotdan ibarət olan tərkibi ilə eyni idi. İbtidai Yerin soyuma prosesində, yəni yer qabığının yavaş-yavaş berkidiyi vaxt, güclü yağışlar atmosferdəki karbon qazını əsasən yuyub aparmışlar. Hazırda atmosferdə olan oksigen tamamilə başqa mənboyə malik idi, yəni yaşılı bitkilər.

3 mlrd. il bundan əvvəl, suda həll olmuş kimyevi maddələrlə qidalanın sadə hüceyrələr, fotosintez qabiliyyətinə malik olan organizmlərə çevrilidilər. Üzvü birləşmələrin müstəqil sintezi üçün günəş enerjisini və karbon qazını istifadə edərək, bu organizmlər həmçinin oksigen yaradırdılar. Bu oksigen atmosferə qalxırdı və oksigenin əmələ gəlməsi ilə Yer tarixində yeni era başlandı (şək. 4.1). Oksigenin (O_2) bir hissəsi günəş işığının tesiri altında ozona (O_3) çevrilmişdir.




Şək.4.1. Oksigenin atmosferdə əmələ gəlməsi. Təqribən 2 mlrd. il əvvəl sərbəst oksigenin miqdarı yer atmosferində artmağa başladı.

Atmosferdəki oksigenin müəyyən hissəsindən qoruyucu ozon təbəqəsi formalasdandan sonra yerdəki bitki və heyvanlar inkişaf etməyə başladı. Zaman keçdikcə otmosferdəki oksigenin miqdarı əhəmiyyəti dərəcədə dəyişmişdir, çünki onun əmələ gəlmə və istifadə seviyələri dəyişmişdir.

H a v a v e a t m o s f e r sözləri adətən Yeri əhatə edən qaz örtüyünü ifadə edirlər. Lakin, atmosfer komponentləri heç də bərabər paylanmamışdır. Atmosferi öyrənən mütxəssislər temperaturdan asılı olaraq, onu Yerdən müxtəlif hündürlüklərdə olan bir çox təbəqələrə ayıırlar (şək.4.2).

Yer səthinə ən yaxın olan təbəqə t r o p o s f e r adlanır. 9 – 10 km hündürlükdə olan bu təbəqədə əsasən bizim hava adlandırdığımız bütün təzahürlər baş verir. Məhz atmosferin bu hissəsində yağışlar şəklinde bütün yağıntılar, demək olar bütün buludlar yaranır və əksər tufan və fir-



Şək.4.2. Atmosferin quruluşu. Yer atmosferi temperaturla uyğun olaraq təbəqələrə bölünür. Hündürlüklər təqribi göstərilmişdir, cümlə onlar Yer kürəsində ərazilərdən asılı olaraq dəyişir.

unalar əmələ gəlir. Hündürlük artıqca atmosferdə temperatur adətən azalır. Yuxarıda stratosfer yerləşir. Bu təbəqədə temperatur əvvəlcə sabit qalıb, sonra isə hündürlük boyunca artmağa başlayır. Atmosfer ozonunun əsas hissəsi stratosferdə toplanmışdır. Məhz bu vəziyyət temperatur artımına səbəb olur. Məsələ ondadır ki, ozon Günəşin ultrabənövşəyi şüalarını udmaqla stratosferin qızmasını yaradır. 50 km -dən çox yüksəklikdə məzəsfer, temperaturun yenidən aşağı düşdüyü təbəqə başlayır. Nəhayət, yer səthindən daha hündürdə (80 km -dən artıq) müəyyən yuxarı sərhəddi olmayan tərmosfer yerləşir. Bu sahədə temperatur yenə də hündürlük boyu artır.

Praktiki olaraq atmosferin bütün komponentləri eyni miqdarda troposferdə, stratosferdə və mezosferdə vardır. Lakin, atmosfer təzyiqi hündürlükdən asılı olaraq azalır: başqa sözlə, hava hündürlüğün artması ilə daha da seyrəkləşir; atmosfer kütlesinin 90%-i yer səthindən 16 km -e kimi seviyyədə toplanmışdır. Bəlkə də siz bunu yüksək dağlarda olarkən hiss etmişiniz. Yüksək hündürlüklərdə ozonun miqdarının azalması ilə nəfəs alma çətinləşir.

4.2. Yerin iqlimi

Bu fəsildə bir-biri ilə sıx bağlı olan iqlim və havakimi, iki anlayış arasında müqayisə aparacaqıq. Her ikisinə də eyni elementlər daxildir: temperatur, yağıntılar, külək, rütubət, havanın təzyiqi, buludluq. Lakin, hava göstərdiyimiz elementlərin gündəlik dəyişməsini əhatə etdiyi halda, iqlim həmin elementlərin verilmiş regionda uzun müddəti dəyişmələri ilə bağlıdır. İqlim heç də ortalanmış hava şəraiti demək deyil. O da, verilmiş regionda özünün yüksək və alçaq temperaturuna, küləyə və s. malikdir.

İnsan fəaliyyətinin bir çox növləri dünya iqliminə müxtəliyf şəkildə təsir göstərir.


Karbon qazı (CO_2) atmosferdə yer şüalanmasının güclü uduçu kimi fəaliyyət göstərir. Öks halda, bu şüalanma kosmik fəzaya

səpələnərdi. Udaraq və sonradan bu şüalanma enerjisini qaytararaq, karbon qazı atmosferi əvvəlkindən daha isti edir. XIX əsrin 60 -ci illərinin sonundan başlayaraq, yeni sənayenin inkişafı ilə paralel olaraq, atmosferdəki karbon qazının miqdarı artır. Lakin, qlobal temperatur XX əsrin 40 -ci illərinə kimi artmış və sonradan azalmağa başlamışdır. Bu, iqlimin təbii soyuma meylidir ki, karbon qazının artımı omasayı, özünü daha qabarıq şəkildə bürüzə verə bilərdi.

Ancaq, iqlimin soyumağa doğru olan bu meyli, atmosferdə toz hissəciklərinin miqdarının artması ilə bağlıdır. Belə hissəciklərin təbii mənbəyi vulkanlardır. Vulkanların püsgürməsi zamani bəzən atmosferə dəhşətli miqdarda toz hissəcikləri atılır ki, bunlar da atmosferdə böyük hündürlüyü qalxaraq, orada illərlə ömrü sürürərlər. Bu hissəciklər, Yerə gələn günəş şüalarını yaxşı əks etdirərək, bununla atmosferin soyumasına səbəb olurlar. Soyumanın gözo çarpan meyilləri nəhəng vulkan püsgürmələrindən sonra əsaslı şəkildə sübut edilmişdir. Bir çox alimlər havanın mümkün soyumasında insanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan bu hissəciklərin müəyyən rolunun olması ilə razı deyillər; bəzi ləri hesab edir ki, bu hissəciklərin atmosferdə olmasının cəm effekti onun qızmasına ifadə edilir.

Iqlimə həmçinin xlorftorkarbohidrogenlər də təsir etməyə qadır. Müxtəlif aerozolların alınması üçün geniş istifadə olunan bu birləşmələr stratosferdeki ozon təbəqəsini dağıdır və infraqırmızı şüaları udurlar. Sonuncu, atmosferin qızmasına səbəb olur.

Aydındır ki, insan Yerin temperaturuna təsir etməklə, müxtəlif regionlarda iqlimi dəyişir. Lakin, belə təsirlərin mexanizmini biz sona kimi başa düşmürük. Bəşəriyyət sözsüz ki, iqlim dəyişməsinin iqtisadi, sosial və hətta siyasi nəticələrini hiss edir. Məsələn, şək.4.3 - də göstərilmişdir ki, 1815 -ci ildə Tambor vulkanının püsgürməsi hava şəraitinin keskin pisləşməsinə və temperaturun aşağı düşməsinə səbəb olaraq, 18 aydan sonra Londonda unun qiymətlərini iki dəfə artırmışdır. Belə bir təzahür nəticəsində əmələ gələn o vaxt ki sosial və siyasi hadisələri indiki zamanda təsəvvür etmək qeyri mümkündür.




Şək. 4.3. Tambor vulkanının püsgürməsinin Yerin temperaturuna təsiri və London bazarlarında unun qiymətinin mümkün artması

İqlim dəyişməsi bilavasitə kənd təsərrüfatına təsir edərək, dənli ekinləri məhv edə bilər: temperatur həddən artıq aşağı düşə bilər; həddindən artıq yağıntıların yağması və ya quraqlıq keçməsi; süretli firtinalar baş verə bilər. Belə dəyişmələrdə heyvanlar da kənarda qalmayacaqlar. Məsələn, suda balıqlar terəfindən nişanlanmış kürülərin və ya quruda dovşanların sağ qalması temperaturdan asılıdır. Bundan əlavə müəyyən bir növə təsir etməklə, qida toruna cəlb olunmuş başqa növlərə də iqlim təsir göstərir. Belə bir effekt şək.4.4-də çox aydın göstərilmişdir.

Peyklərdən alınan və infraqırmızı dalğalarda çəkilmiş şəkillər, iqlimin insan fəaliyyəti ilə bağlı başqa bir xarakterik dəyişməsini göstərir: şəhər istilik adaları. Şəhərlər onları əhatə edən kənd ərazilərdən daha istidlilər. Bu hadisə qismən yer səthinin xarakterinin dəyişməsi ilə əlaqədardır. Asfalt və ya betonla örtülmüş səth, torpaq və bitkilərdən fərqli olaraq istiliyi daha yaxşı udur və saxlayır, gecə vaxtı isə onu yavaş ötürür. Başqa bir amil də müəyyən rol oynayır: hava kondensionerlərdən ətraf fəzaya istiliyin buraxılması və tikililərdən və yaşayış binalarından istiliyin sızması. Şəhərlər üzərində atmosferin çirkənməsi də öz rolunu oynayır. Çünkü,

karbon qazı, su buxarı və müxtəlif aerozol hissəcikləri şəhər ərazilərindən çıxan infraqırmızı şüaların bir hissəsini udur və həmçinin şüalandırır. Əks halda bu şüalar kosmik fəzaya səpələnə bilərdi. Şəhərlər həmçinin şəhərin özündə və kənd ərazilərində düşən yağıntıların miqdarını da artırır.

Bəşəriyyətin iqlimə göstərdiyi təsirin digər bir tərəfi də yağıntılarla yer düşən suyun keyfiyyətcə dəyişməsidir. Havadada kükürd və azot oksidlərinin olması ilə əlaqədar, dünyadan bir çox yerlərində yağışlar tərkibinə görə get-gedə daha turş olurlar. Belə «turşulu yağışlar» bitki və heyvanların artımını və inkişafını ciddi surətdə pozur.



**Şək. 4.4. «Vulkan-temperatur-dovşanlar-vaşaqlar-ovçular» əlaqəsi.
Diqqət yetirin Ki, vulkan püsgürməsinin nəticələri vaşaqların populasiyasına məhz üç ildən sonra təsir göstərmmişdir.**

4.3. Temperatur inversiyaları

Temperatur inversiyaları əyani surətdə göstərir ki, insan fəaliyyəti təbii hava və iqlim hadisələrində iz buraxmaqla, ciddi ekoloji pozuntulara səbəb olur və əhalinin sağlamlığına təhlükə yaradırlar.

Tüstü borularından çıxan müxtəlif çirkəndiricilər yavaş-yavaş havada səpələnir, heç bir təhlükəsi olmayan hündürlüyü qədər durulaşırlar. Küləklər səpilmənin və qarışmanın sürətini artırır: yerdən qalxan hava cərəyanları çirkənməni atmosferin yuxarı təbəqələrinə qaldırırlar. Lakin, elə vəziyyət yaranı bilər ki, bu vəziyyətdə atmosfer təbəqələri olduqca sabit olsun. Nəticədə, çirkənmə atmosferin yuxarı təbəqələrinə qalxməq əvəzinə, yer səthinin yaxınlığında qalacaqdır. Burada çirkənmə o dərcədə olur ki, insan sağlamlığı üçün təhlükə yaranır. İn v e r s i y a atmosferin qeyri-adi halını təsvir edir. Bu vaxt, temperatur yuxarıda söylediyimiz kimi troposferdə hündürlük boyu azalmır. Nəticədə, daha soyuq hava qatı, daha isti hava qatından aşağıda yerləşir. Belə vəziyyətdə daha soyuq, demək daha ağır hava qatı yuxarı qalxıb, atmosferdə səpələnə bilmir. Bunuñla da çirkənmənin aşağıda yiğilib qalması izah olunur.

Adətən inversiyalar payızda, soyuq buludsuz gecələr yaranır. Aydın payız günləri günəş şüaları yer səthini qızdırır və bunun nəticəsində səthə yaxın hava təbəqəsi qızır. Lakin, atmosferdən fərqli olaraq, yer səthi istiliyi daha yaxşı şüalandırır. Beləliklə, gecə vaxtı yer səthi istiliyi ətraf mühitə şüalandırır. Yer səthi soyuduqda, öz növbəsində ona yaxın olan hava təbəqəsini də soyudur. Səhərə yaxın inversiya baş verir: yer səthinə yaxın soyuq hava təbəqəsi olduğu halda, yuxarıda olan hava nisbətən isti qalır. Günəşin çıxması ilə yer səthi yenidən qızır. Sonra isə ona yaxın olan təbəqələr qızmağa başlayır. Günorta düşdükdə inversiya yox olur. Bu cür səthi inversiyalar çox da böyük olmur.

Inversiyanın yaranması ilə havanın daha soyuq təbəqəsində çirkənmənin toplanması baş verir. Əhalini işə aparıb-götirən, mal daşıyan avtomobilər atmosferə tullantı qazlarla külli miqdarda dəm qazı, azot oksidləri və karbohidrogenlər buraxırlar. Sənaye müəssisələrinin tullantıları göstərdiyimiz çirkəndiricilərin siyahısını kükürd oksidləri, kül və duda hissəcikləri ilə tamamlayır. Aşağı soyuq təbəqədə çirkənmənin qatılığı daim artır. Günəş, havanın aşağı təbəqəsini qızdırmağa başladığı vaxt, şaquli isti hava cərəyanları yaranır və elə bir hündürlüyü qalxırlar ki, onların temperaturu ətraf havanın temperaturu ilə müqayisə edilir. Lakin, soyuq hava təbəqəsinin qalınlığı o qədər böyükdür ki, yerdən qalxan hava cərəyanları atmosferin yuxarı təbəqələrinə daxil ola bilmirlər. Gün ərzində ha-

vanın çirklenməsinin qatılığı daha da artır, çünkü bu çirklenmələr atmorsferin yuxarı təbəqələrinə qalxıb səpələnə bilmirlər. Hərdən belə şəraitlər bir neçə gün ərzində tekrar olunur və onda çirklenmə dərcəsi təhlükəli qiymətə qədər artır. Soyuq davamlı aşağı təbəqələri daşıtmak üçün güclü küləklərin vacibliyi zəruridir.

Sağlamlıq üçün təhlükəli olan atmosfer çirklenməsinin təbiəti necədir? Onlar haradan yaranır? Niye görə onlar bizim üçün təhlükəlidir? Biz onlarla necə mübarizə apara bilərik? Sonrakı fəsillərdə atmosferin müxtəlif çirkləndirciləri, onların yaranması, təsir xarakteri, həmçinin belə tullantıların azalma üsulları göstəriləcəkdir.

4.4. Xülasə

Hava əsasən azot, oksigen, karbon qazı və arqon qazlarının qarışığından ibarətdir. Atmosferdə az miqdarda digər vacib olan qazlardan ozon və su buxarı da iştirak edir. Oksigenin mənbəyi yaşıl bitkilərdə baş veren fotosintezdir.

Yer atmosferi havanın seyroklaşdıyi bir neçə təbəqələrdən ibarətdir: troposfer, stratosfer, mezosfer və nəhayət termosfer.

Həvəz anlayışı temperaturun, yağışların, küləyin, rütubətin, hava tezyiqinin, buludluğun gündelik dəyişməsini təsvir etmək üçün işlədir. İqlim ise həmin amillərin və onların sərhəd qiymətlərinin Yerin bu və ya digər regionlar üçün uzun müddətli dəyişməsidir. İnsan karbon qazının və toz hissəciklərinin miqdarını artırmaqla, turşulu yağışlar əmələ gətirən maddələrdən istifadə etməklə, yer səthindəki şəhərlər ətrafında «istilik adaları» yaratmaqla iqlimə təsir edir.

Inversiya troposferin spesifik xüsusi şəraitini göstərir ki, bu vaxt hündürlükdən asılı olaraq temperaturun azalması baş vermir. Soyuq təbəqə üzərində yerləşən isti hava təbəqəsi çirklenməni atmosferin aşağı təbəqələrində saxlayır ki, adı hallarda yuxarı qalxaraq çirklenməni səpələyir. İnsanlar əvvəl heç cür anlamadılar ki, daim havaya daxil olan çirklenmələrə məruz qalsalar, inversiyalar həyat üçün ölüm təhlükəsi yaradar. Lakin indi biz bunu təsdiq edən kifayət qədər məlumatlara malikik.

FƏSİL 5.

HAVANIN KÜKÜRD OKSİDLƏRİ VƏ BƏRK HİSSƏCİKLƏRLƏ ÇİRKLƏNMƏSİ

5.1 Kükürd oksidləri


Kükürd birləşmələri havaya əsasən, kükürdlə bol olan yanacaq növlərindən kömür və mazutun yandırılmasından daxil olur. Əmələ gələn kükürd oksidləri əksər ərazilərdə havanı çirkənləndirirlər. Uca tüstü borularından atmosferə səpələnən bu oksidlər turşulu yağışların əmələ gəlməsinin əsas səbəbi olurlar. Yanmasından kükrd oksidləri əmələ gələn yanacaq müxtəlif maşınları hərəkətə götirmək üçün istiliyin, elektrikin və enerjinin alınmasında vacib lazımdırlar.

Yanacağın bütün növlərində müəyyən miqdarda kükürd vardır. Bir çox kömür növlərində cəmi $0,5\%$ kükürd olduğu halda, digər növlərində onun miqdarı 6% -dir. Kömür poladın istehsalında geniş istifadə olunur. Lakin, ilk növbədə ondan buxarın alınmasında və sonradan elektrik enerjisine çevrilməsində bir yanacaq kimi istifadə edirlər. Elektrik enerjisinin alınmasına sərf olunan kömürlərdə kükürdün orta miqdarı $2,5\%$ -dir. Lakin, poladın istehsalında istifadə olunan kömürün tərkibində kükürd az olmalıdır. Bu səbəbdən ABŞ -da poladeritme sonayesi kömür təhcizatı üçün, az kükürdlü kömür çıxaran şirkətlərlə müqavilə bağlayırdı.

Elektrostansiyaların ocaqlarında bir milyon ton kömürün yandırılması $25'$ min ton kükürdün ayrılmamasına səbəb olur. Çox güman ki, bu kükürd heç də elementar şəkildə deyil, əsasən kükürd tozu şəklində ayrılır.

Xammal neftdə də kükürd vardır. Lakin onun miqdarı 1% -i aşırı. Neftayırma zamanı ayrılmadan məhsullarından olan aq neft və benzindən kükürd kənarlaşdırılır. Kükürd olan tullantılar neftayırma yandırılır. Neftayıran qurğuların yanından keçəndə hündür metal boruların başında yanmış kükürd tullantılarını görmək olar. Məsələn, ABŞ -da illik kükürd tullantısının yalnız 5% -i benzin və aq neftin üzərinə düşür. Evlərin qızdırılmasında istifadə olunan neftdə də az miqdarda, yəni orta hesabla 0,25% kükürd vardır.


Neftayırma zamanı kükürdüň çox hissəsi neftayırmanın ən ağır fraksiyası olan mazuta çevrilir. Onda 0,5 -dən 5,0% -ə kimi kükürd olur. Lakin, neftayırma əlavə üsullardan istifadə etməklə mazutdakı kükürdüň miqdarnı azaltmaq olar. Az kükürdlü nefti ayırdıqda, elə az kükürdlü mazut da alınır. Mazutdan yaşayış evlərini və müxtəlif idarələri, məktəbləri və xəstəxanaları qızdırmaq üçün istifadə edirlər. XX əsrin 70 -ci illərinin əvvəlinə kimi qiymətinin nisbətən aşağı və tərkibindəki kükürdüň az olması ilə əlaqədar mazutdan istilik elektrik stansiyalarında yanacaq kimi istifadə olunurdu.



Şək. 5.1. Atmosfərə tullanan kükürd oksidlərinin miqdarının dəyişmə təmayüli

Neft və kömürdən fərqli olaraq, təbii qazın tərkibində demək olar ki, kükürd yoxdur. Bu nöqtəyi-nəzərdən qaz ekoloji cəhətdən təmiz yanacaqdır. 1983 -cü ildə neft və kömürün yandırılması nəticəsində istiflək elektrik stansiyalarından 16,8 mln.t kükürd və ya atmosferə tullanmış bütün kükürd oksidlərinin (20,8 mln.t) 87% -i ayrılmışdır (şək.5.1). Kükürd birləşmələri havaya təmizləyici və tökmə sexlərindən, həmçinin digər mənbələrdən daxil olurlar.

Kömür və ya neftin yandırılması zamanı, onlarda olan kükürd oksidləşir. Bu vaxt iki birləşmə əmələ gelir: kükürd 2-oksid və kükürd 3-oksid (şək.5.2). Yanmanın 3-oksid mərhələsinə kimi ilk prosesində, kükürdüñ 3% -dən də az hissəsi oksidləşir. Qalan hissə kükürd 2-oksidinə, yəni kükürdüñ atmosferə daxil olan ilk formasına keçir. Burada kükürd 2-oksid tədricilə havadakı oksigenlə oksidləşib, kükürd 3-oksidə keçir. Əmələ gələn 3-oksid dərhal su buxarı ilə reaksiyaya girərək, havada yüngül duman şəklində xırda damclardan ibarət olan sulfat turşusunu (H_2SO_4) yaradır. Bu duman yüksək korroziya qabiliyyətinə malikdir və bir çox materialları, o cümlədən ti-kinti materialları olan mərmər və əhəngi yeyib dağıdır.



Şək. 5.2. Kükürdüñ havada reaksiyaları

Yanmadan əmələ gələn kükürd 2-oksid də su buxarları ilə reaksiyaya girərək, sulfit turşusunu (H_2SO_3) əmələ gətirir. Bu zəif turşu öz növbəsində tədricən havadakı oksigenlə reaksiyaya girərək, sulfat turşusunu yaradır. Beləliklə, havadakı sulfat turşusu iki yolla əmələ gəlir. Quru havada əsasən kükürd 3-oksid və sonra sulfat turşusu əmələ gəlir; yüksək rütubəti havada isə ilk əvvəl sulfit turşusu yaranaraq, sonradan sulfat turşusuna kimi oksidləşir.

Yanacağın yandırılması zamanı həmçinin kalsium və dəmir oksidləri də əmələ gəlir. Bu oksidlər böyük miqdarda kömürün yandırılması nöticəsində atmosferə daxil olur. Lakin, neft yanacığından istifadə edilərkən atmosferə daxil olan oksidlər, adətən sulfat turşusu ilə reaksiyaya girib, kalsium və dəmir sulfat hissəciklərini yaradırlar. Beləliklə, kalsium oksidinin sulfat turşusu ilə reaksiyasından kalsium sulfat və su alınır. Dəmir oksidləri də analoji şəkildə reaksiyaya girirlər. Bu reaksiyalar 5.2 şəklində göstərilmişdir.

Şəhər havasında olan sulfat hissəciklərinin və sulfat turşusu damcılarının miqdarı 5 –dən 20% -ə kimi dəyişir. Fərz edilir ki, kükürd qazı onun atmosferə atıldığı gündən bir-neçə gün sonra sulfata və sulfat turşusuna çevrilir. Bu müddət ərzində küleklər bu çırklənməni, onun atıldığı yerdən bir-neçə yüz kilometr uzaqlara yaya bilərlər.

Bir çox materiallər sulfat turşusu damcılarının təsiri altında dağılırlar. Marmor və ya əhəng kimi, tərkibində kalsium-karbonat olan tikinti materiallarından başqa, metallar, o cümlədən alüminium da korroziyaya uğrayır; parça və geyimlər dağılır.

Kükürd qazının və onun törmələrinin yüksək qatılışı bitkilərin ciddi zədələnməsinə səbəb olur. O yerdəki havada sulfat turşusunun miqdarı 3000 $mkqm^{-3}$ qiymətinə çatır, yarpaqlar, iynəyarpaqlar və digər bitki toxumaları ağarmış görünürələr. Tədricən yarpaqlar və iynəyarpaqlar yanmış vəziyyətə düşərək, qırmızımtıl-qəhvəyi rəng alıb, tökürlər.

Hətta, kükürd qazının orta miqdarı cəmi $100\text{ }mkqm^{-3}$ olduqda belə bitkilər sarımtıl rəngə boyanırlar. Alma və armud kimi meyvə ağacları, həmçinin sarı şam və ya amkerika qara şami kimi meşə ağacları, kükürd oksidləri tərəfindən zədələnməyə həssasdırlar. Pambıq kolu, qarayonca və arpa, kükürd oksidlərinə çox həssas olurlar.

Demək olar ki, havada kükürd oksidlərinin yüksək miqdarı bilavasitə insan xəstəliklərinin artmasına və hətta ölüm hallarının çoxalmasına təsir edir. Kükürd oksidlərinin və toz hissəciklərinin insan sağlamlığına təsirini bir-birindən ayırmak çətindir, çünki cirklənmənin hər iki növü adətən birgə təsir edir.

Qeyd etmək lazımdır ki, nəfəs yollunun xəstəliyi olan branxit, havadakı kükürd oksidlərinin miqdarı artdıqda daha da şiddətlənir. Tədqiqatların birlərdə müəyyən olunmuşdur ki, orta illik qatlıq cəmi 100 mkqm^{-3} olan kükürd oksidli ərazilərdə xəstəliklərin miqdarı xeyli artmışdır. Havanın əvvəllər və müasir dövrdə kükürd oksidləri ilə cirklənmə dərəcəsini fərqləndirməkdən ötrü, bu cirklənmələr üçün havanın keyfiyyət standartları ilə tanış olmaq lazımdır. İnsan sağlamlığının göstəricilərinə əsaslanan və 1971 -ci ildə qəbul edilmiş kükürd oksidləri üçün sutkaliq (sutka ərzindəki müşahidədən təyin olunmuş) standart 365 mkqm^{-3} -dir. Belə ki, bu səviyyə il ərzində bir dəfədən artıq dəyişməmişdir. Hesab olunur ki, əgər 24 saatlıq orta qiymət 800 mkqm^{-3} həddini aşırsa cirklənmə haqqında xəbərda rələqətəməzdən zərər. Illik standart, yəni il ərzində ortalanmış qiymət 80 mkqm^{-3} -dir.

Kənd yerində fon qatlıq $0,5 \text{ mkqm}^{-3}$ -ə yaxındır, lakin şəhərlərdə qatlıq $50 - 100$ dəfə yüksəkdir. Çığaqoda, məsələn, 1954 -cü ildə kükürd oksidlərinin qatılığı 470 mkqm^{-3} idi ki, bu da normal deyildir. Lakin 1971 -ci ildə havanın keyfiyyət standartları müəyyən olunduandan sonra Çığaqonun havasında kükürd oksidlərinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşdü.

1952-ci ildə məhşur London dumani zamanı havadakı kükürd oksidlərinin qatılığı 4000 mkqm^{-3} -ə çatmışdır. Nyu-Yorkda havanın ağır cirklənməsi vaxtı bir gün ərzində orta qatlıq 2500 mkqm^{-3} olmuşdur. Belə qatlıqlar dünyadan bir çox ərazilərdə hələ də müşahidə olunur. 1982 -i ildə Ankarada (Türkiyyə) bir-neçə gün ərzində havadakı kükürd oksidlərinin miqdarı 2835 mkqm^{-3} -ə çatmışdır, Atmosferə atılan kükürd tullantılarını azaltmaq üçün, xəstəxanalar və çörəkxanalar istisna olmaqla bütün müəssisələrin və idarələrin bağlanması əmr olunmuşdur. Ankarada havanın cirklənmə problemi daimi xarakter daşıyır, çünki şəhərdə yanacaq kimi həddindən artıq kükürd ilə bol kömür və neftdən istifadə olunur.

Nəhayət, qeyd etmək lazımdır ki, kükürd qazı, turşulu yağışların əmələ gəlməsinin əsas amillərindəndir. Bu yağışlar gölləri turşulaşdırır və Amerika, Kanada və avropa ölkələrindəki meşələrin iri-miqyaslı məhvini səbəb olur.

Tərkibində az miqdarda kükürd olan qiyomətli kömürdən istifadə etməklə yanaşı, elektrik stansiyalar tərəfindən tullanan kükürdqazının miqdarnı, kömürü yandırılmamışdan əvvəl kükürddən təmizləməklə azaltmaq olar. Kömürdə kükürd ikiformada mövcuddur: qeyri üzvü və üzvü. Qeyri-üzvü kükürd pirit şəklində, yəni metal sulfidləri, o cümlədən dəmir kolçedanı adlanan dəmir sulfit şəklində mövcuddur. Üzvü kükürd kimyəvi cəhətdən təbii kömürün karbonu ilə bağlıdır. Qeyri-üzvü kükürdü yox etmək üçün, kömürü bir çox mərhələlər üzrə aparılan xüsusi şəkildə yumaqlaşdırır. Üzvü kükürddən azad olmaq üçün kimyəvi emaldan istifadə olunur. Pirit şəklinde kükürd kömürdəki ümumi kükürdün 30-dan 70%-ə qədərini təşkil edə bilər. Lakin, adətən üzvü və qeyri-üzvü kükürd bərabər miqdarda olurlar.

Kömürü qeyri-üzvü (mineral) kükürddən təmizləmək üçün, onu qabaqcadan xırdalayıb, damarlı sükurları aşkar edirlər. Sonra xırdalanmış kömürü böyük çənlərdə su ilə qarışdırırlar. Pirit kömürdən fərqli olaraq böyük sıxlığa malik olduğundan, daha tez dibə yataır; təmizlənmiş kömür çənin yuxarı hissəsində yiğilir. Bu cür üsul ilə 1 saat ərzində 500 – 1000 t kömürü təmizləmək mümkündür. Həsil olunmuş kömürü onda olan piritlərdən təmizlənməsində yuyulma ən effektiv üsullardan biridir.

Bir çox kimyəvi üsullarla, piritdəki kükürdlə yanaşı, həmçinin üzvü birləşmələrlə bağlı olan kükürdün müəyyən hissəsini də təmizləvirler.

5.2. Hissəciklər atmosferdə

Havada asılı vəziyyətdə olan hissəciklər də atmosferin ciddi şəkildə çirkənməsinin bir sebəbidir. Baxdığımız digər çirkənmələrdən fərqli olaraq, hissəciklər öz kimyevi tərkiblərinə görə müxtəlifdirlər. Havada çoxlu sayıda asılmış vəziyyətdə müxtalif təbiətli bərk və maye komponentlər vardır. Nəqliyyatın hərəkəti, yanacağın

yandırıldması, sənaye prosesləri və bərk tullantıların atılması kimi bu cür mənbələr atmosferin bərk hissəciklərlə çirkلنənməsində böyük rol oynayırlar. İndi də qısa şəkildə, müxtəlif hissəciklər tərəfindən yaranan çirklenməyə nəzər salaq.

Kömür yandırıлarken, havada dispersiyalananmış bərk hissəciklər əmələ gəlir. Bu zaman nəinki kül (kalsium silikat) və karbon hissəcikləri (his), həmçinin kalsium və demir oksidləri kimi metal oksidlerinin də hissəcikləri meydana çıxır. Metal oksidlərinin hissəcikləri sulfat turşusunun damcılarından ibarət olan, turşulu duman hissəcikləri ilə reaksiyaya gire bilirlər. Nəticədə metal sulfatlarının hissəcikləri əmələ gəlir. Sulfat turşusunun damcısı özü-özlüyündə kükürd 3-oksidin su buxarı ilə reaksiyasının məhsuludur. Beləliklə, kömürün yandırılması zamanı əmələ gələn çirklenmənin çox hissəsinin, turşu damcıları və metal sulfatların hissəcikləri təşkil edir.

Kömürün yanması zamanı atmosfəre daxil olan hissəciklərin miqdarı son dərəcə böyükdür. Yaxşı ki, bu hissəciklərin çox hissəsi ayrılan tüstü qazlarla birləşdirilmişdir. 1983 -cü ildə Birleşmiş Ştatlarda kömürün və neftin yandırılmasından atmosfəre 2 mln. tona yaxın hissəcik atılmışdır. Qeyd edək ki, neftdən yanacaq kimi istifadə etdiğdə, çox az miqdarda kül əmələ gəlir. Əgər 500 kq kömür yandırıldıqda 35 – 55 kq kül əmələ gəlirsə, onda bu miqdarda neftin yandırılması cəmi 1 kq – a yaxın külün əmələ gəlməsinə səbəb olur.

Benzinin və dizel yanacağının yanması zamanı havaya duru yanacaq damcıları daxil olur. Duru karbohidrogenlərin duru törmələri benzин və dizel yanacaqları mühərriklərində tam yanmama nəticəsində atmosfərə atılır. Azot oksidi ilə karbohidrogenlər arasında havada baş verən kimyovi reaksiyalar nəticəsində yeni bir çirklenme növü meydana çıxır. Bu fotokimyovi reaksiyaların məhsulu kiçik damcı şəklində havada səpələnən duru üzvü birləşmələrdir. Həvadə böyük miqdarda bərk hissəciklərin və kiçik damcıların toplusuna smoq (kəsafət) deyilir. Smoqun əmələ gəlməsində iştirak edən proseslər, eyni ilə dumanın əmələ gəlməsində iştirak edən proseslər kimidir. Geniş miqyasda avtomobilərdən istifadə olunan Los-Anjeles kimi şəhərlər üçün smoq xüsusilə xarakterikdir.

Kömür və digər faydalı qazıntıların açıq istehsalı havanı külli miqdarda hissəciklərlə çirkləndirir. Materialların müxtəlif hazırlanma prosesləri də həmçinin atmosferin hissəciklərlə çirklenməsinin

əsas mənbələrindən biridir. Bütün bu istehsal prosesləri birlikdə atmosferi kömürün yandırılmasından da çox çirkəndirə bilərlər.

Havadakı hissəciklər səthlərə çökərək, onlara xoşagelməz tozlu görünüş verirlər. Tozlanmadan əlavə, hissəciklər korroziya yaratmağa da qadirdilər. Onlar, ətrafında korroziya prosesləri inkişaf edən bir mərkəz kimi fəaliyyət göstərirlər. Hər il tozlanmış səthlərin təmizlənməsi üçün böyük məbleğlər xərclənir. Sulfat turşusunun damcıları bitkilərin hüceyrələrini zədələyir. Fotokimyəvi reaksiyalar nəticəsində əmələ gələn birləşmələr bir çox tərəvəz bitkilərini (çuqundur, kərəviz, biber) yarpaqlarını yandırıbilər. İnert hissəciklər sadəcə olaraq, bitki yarpaqlarının səthini çirkəndirir. Hissəciklər nəzərə çarpacaq dərəcədə havaya təsir edirlər. Onlar su buxarı üçün kondensasiya mərkəzi rolunu oynayırlar. Uzunmüddətli dumanlar, havadakı hissəciklərin yüksək miqdaları ilə əlaqədar olaraq əmələ gələ bilər. Havada hissəciklərin sayı yüksək olan rayonlarda tez-tez yağışlar müşahidə olunur. Bundan əlavə, atmosferdəki hissəciklər Yerə gələn günəş enerjisini geri, kosmik fəzaya öks etdirmək qabiliyyətinə malikdirlər. Möhz XX əsrin son 25 ilində Şimal yarımkürsində baş verən müəyyən soyumamı bu effekti nəticəsi kimi izah etmək olar. Sent-Helns (ABŞ) və El-Çikon (Meksika) vulkanlarının yaxın keçmişdə püsgürmələri nəticəsində, atmosferə atılan hissəciklər o qədər çox olmuşdur ki, insan fəaliyyəti onunla müqayisədə çox cüzi görünürdü. Lakin, belə püsgürmələr şəhərlərdəki havanı hissəciklərlə zənginləşdirir.

İndi də iki səbəbdən, kükürd oksidlərinin və bərk hissəciklərin birgə təsirinə nəzer salaq. Birincisi, bu çiirkənləmlərin yüksək səviyyəsi, havanın bir çox daha ciddi nəticələrə səbəb olan çirkənmə şəraitində müşahidə olunmuşdur. «Daha ciddi nəticələr» dedikdə, ölüm və xəstəliklərin böyük miqdardı nəzərdə tutulur. İkincisi, məlumdur ki, havadakı kükürd oksidləri və bərk cisimlər bir-birinin təsirini gücləndirir. Bu, o deməkdir ki, bu və digər hissəciklər böyük miqdardadırlarsa, onların insanların sağlamlığına olan təsiri ayrılmıraqdan daha təhlükəlidir.

Bəs nə səbəbə kükürd oksidləri və bərk hissəciklər böyük miqdarda birgə yaranırlar? Məsələ ondadır ki, onların hər ikisinin mənbəyi eynidir: kömürün yandırılması. Kömür istilik elektrik stansiyalarında nəinki yanacaq kimi istifadə olunur, ikinci dünya müha-

ribəsinə kimi bir çox ölkələrdə evlərin qızdırılmasında kömür əsas yanacaq rolunu oynayırı.

Kükürd oksidləri və toz hissəcikləri nəfəs yollarının xəstəlikləri- ni olduqca ağırlaşdırır. İlk dəfə, havada olan çirkənmənin ölümə nəticələnməsi aşkar ediləndə, bu çirkənmələrin kükürd oksidləri olduğu məlum oldu. Bir müddət aydın olmadı ki, niyə bu cür faciəli hadisələrin səbəbi, həmişə bərk hissəciklərlə birgə kükürd oksidləridir. Çoxdan məlumdur ki, hissəciklər su buxarı üçün kondensasiya mərkezi kimi fəaliyyət gösətrirlər. Artıq məlum olur ki, kükürd oksidləri su damcılarında sürətlə həll olaraq, hər şeyi dağlıdan duman əmələ gətirir. Məhz, sulfat turşusunun damcılarından ibarət olan bu duman, insanlarda xəstəliklər yaradır və bəzən ölüm nəticəsinə gətirir.

1952-ci il London smoqunda baş verən 4000-dən çox ölüm, hava çirkənməsinin yüksək səviyyəsinə aid edilmişdir. Xəstələnənlərin sayı çox güman ki, daha çox olmuşdur. Kükürd oksidlərinin miqdarı səviyyəsi 4000 mkqm^{-3} -ə çatmışdır. Ölüm, əhalinin müxtəlif ürək və ciyər xəstəliklərinə tutulmuş yaşlı nəsl arasında daha yüksək olmuşdur. Duman vaxtı və dumandan sonra ölümün böyük sayının ciyərlərin və bronxların sətəlcəmisi ilə bağlı olmasına baxmayaraq, tədqiqatçılar yenə də əsas səbəb kimi havanın güclü çirkənməsini gösətrirlər. Çünkü, ölüm sayıları ilin bu fəslindəkindən da-ha çox olmuşdur. Səbəbi smoq olmuş dörd minlik ölüm, ilin bu fəslində eləvə ölüm kimi baş verməyə də bilərdi.

Bu faciəli hadisələrdən sonra alımlar çoxlu sayıda məlumatlar toplamışlar. Belə məlumatlara əsasən qeyd etmək lazımdır ki, havanın çox az dərəcədə çirkənməsi də sağlamlığa təsir göstərir. Məsə-lən, Nyu-Yorkda havada kükürd 2-oksidinin miqdarı 500 mkqm^{-3} -dən çox olduqda, ölümün bir qədər artlığı müəyyən olunmuşdur. Standartlara uyğun olaraq, kükürd 2-oksidinin havadakı orta günlük miqdarı 365 mkqm^{-3} müəyyən olunmuşdur. Görürük ki, ölümün artmasına səbəb olan bu fərq heç də böyük deyil.

Ümumiyyətlə hər bir çirkənmə növü üçün orta illik qatılığı 100 mkqm^{-3} və ya çox götürdükdə, yaşlı əhalii arasında bronxit xəstəlikləri, uşaqlar arasında isə respirator infeksiyaları müşahidə olunmuşdur.

Londonda ölümcül smoq hadisələrindən sonra hissəciklərin illik miqdarı 300 -dən 50 mkqm^{-3} -a, kükürd oksidlərinin miqdarı isə

300 –dən 200 mkqm^{-3} -ə enmişdir. Hal-hazırda Londonda havanın çirkənməsi ilə əlaqədar olan xəstəliklərin sayı olduqca azdır.

Hissəciklərin özü-özlüyündə insan sağlamlığına təsir etməməsini söyləmək düzgün olmazdı. Yuxarı nəfəs yollarının və bronxların katarı kimi respirator infeksiyaların tezliyi, havadakı hissəciklərin sayı artıqdə yüksəlir. Digər tərəfdən müəyyən olunmuşdur ki, hissəciklərin yüksək miqdarda ilin verilmiş fəsl üçün ölüm hadisələri artmışdır. Hissəciklərin sağlamlıq üçün təhlükəsiz olan orta sutkaliq standartı 260 mkqm^{-3} müəyyən olunmuşdur. Bu standart il ərzində bir dəfədən artıq dəyişməməlidir. Havadə hissəciklərin miqdarı 375 mkqm^{-3} olduqda havanın təhlükəli çirkənməsi haqqında xəbər vermək lazımdır; bu müddət ərzində sənaye müəssisələri öz işlərini azaltmalı və ya tamamilə dayandırılmalıdırlar.

Yuxarıda qeyd etdiyimiz sulfatlar da həmçinin insanların sağlamlıq problemini mürəkkəblişdirir. Sulfat hissəciklərinin ölçüləri şəhərdəki havanı çirkəndirən hissəciklərin ölçülərindən kiçik olduğuna görə, ciyərlərə daha asan daxil olurlar. Ölçülerinin kiçik olması ilə əlaqədar, bu hissəciklər, böyük ölçülü hissəciklərdən fərqli olaraq, havada daha çox asılı vəziyyətdə qalib, yüz kilometrlərlə uzaq məsafələrə ötürürül. Sulfat hissəciklərinin tərkibinə sulfat turşusunun damcıları, həmçinin ammonium, kalsium, manqan, dəmir və digər metal sulfatları daxildir. Bu hissəciklər, heç də yanacaq yandırılan ocaqlardan atılmayıb, havada müxtəlif maddələr arasındakı kimyəvi reaksiyalardan əmələ gəlir. Havadakı sulfatlar nəinki insanların sağlamlığına təsir edir, həmçinin turşulu yağışların əmələ gəlməsinə də səbəb olur. Sözsüz ki, havadakı sulfatların müəyyən hissəsi əmələ gəlmələrinə görə istilik elektrik stansiyalarına borcludurlar.

Sulfatların miqdarına nəzərən havanın keyfiyyət standartları yox idi. Düzdür, 1975 -ci ildə ətraf mühitin mühafizəsi Agentliyinin mərəzəsində qeyd olunmuşdur ki, insanların sağlamlığına mənfi təsirin göstərilməsi, havada sulfatların miqdarı 10 mkq m^{-3} olduqda başlayır. Başqa çirkənmələrdən fərqli olaraq, havanın sulfatlar ilə çirkənməsi haqqında məlumatlar çox azdır. Lakin 1977 -ci ilin avqustunda aparılan ölçmələr göstərdi ki, ABŞ -ın şimal-şərqiñin hər yerində 10 gün ərzində havadakı sulfatların miqdarı 10 mkq m^{-3} olmuşdur.

Sulfatların yüksək miqdarı o ərazilərdə müşahidə olunur ki, orada kükrd-2 oksid tullantılarının səviyyəsi böyük olsun. Havanın çirkəndiricilərindən biri olan ozonun havada miqdarı artanda sulfatların da miqdarı artır. Bu ona görə baş verir ki, ozon kükürd-2 oksidin 3 okside kimi oksidləşməsini sürətləndirir və bununla da sulfat turşusunun və müxtəlif metal sulfatlarının yaranmasına səbəb olur.


Yağışlar havadaki sulfatları yuyub aparmaqla, onların miqdalarını azaldırlar. Sulfatların yüksək miqdarı həc də müəyyən coğrafi əraziyə aid deyil, sadəcə geniş yayılıraq, böyük əraziləri tutmaqdır. Belə geniş yayılmasına səbəb, sulfat hissəciklərinin kiçik ölçülərə malik olmalarıdır. Yerə çökməmişdən əvvəl, küləklər onları iri hissəciklərdən fərqli olaraq uzaq məsafələrə yayırlar.

Məlumdur ki, havanı çirkəndirən hissəciklər respirator xəstəliklərinin stimullaşmasında müəyyən rol oynayırlar. Lakin, bundan əlavə fərz olunur ki, onlar həm də kanserogendirlər. Kanserogen o maddələrə deyilir ki, üzərində təcrübə aparılan heyvanlarda xərçəng yaradır. Əhali üzərində aparılan müşahidələrə əsasən də görmək olar ki, bu və ya digər maddələr də xərçəng yaradır.


Şəhərlərin çirkənmiş havasında çoxlu kanserogen maddələr müəyyən olunmuşdur. Lakin, bu miqdarda mövcud olan çirkənmələrin həqiqətən də insanlarda xərçəng xəstəliklərinin yaratması haqqında məlumat yoxdur. Bununla belə, bir çox ölkələrdə tədqiqatçılar kənd əhalisini nisbətən şəhər əhalisi arasında ciyər xərçənginin daha çox yayıldığı müəyyən etmişlər. Yada salaq ki, şəhərdə yaşayan əhali müəyyən sənaye müəssisələrində işləyə bilər və ya müxtəlif adetlərə, məsələn sistematik siqaret çəkməyə meyilli ola bilərlər. Bir halda ki, siqaret çəkməyin ciyər xərçənginin əsas səbəblərindən biri olması artıq məlumdur, alımlar bu amili öz müşahidələrindən kənar etdilər.

Atmosferə atılan hissəcikləri azaltmaq üçün müxtəlif qurğulardan istifadə olunur. Bunlara misal olaraq, tozun çökməsi ilə bağlı olan havatomizlöyicilərini, hissəciklərin yanması ilə bağlı olan qurğuları və həmçinin elektrostatik toztutulanları və ya elektrosüzgəcləri göstərmək olar. Elektrosüzgəclərin iş prinsipi kül hissəciklərinin elektrik sahəsində elektrik yükü qazanmaq qabiliyyətinə əsaslanmışdır. Ayrılan tüstü qazlar filtrin lövhələrinin yanından keçdikdə, yüksək voltlu boşalma nöticəsində əmələ gələn ionlar və ya elektronlar toz hissəciklərini bombardman etməkla, onlara elektrik yükü ötürürler. Yüklənmiş toz

hissəcikləri cəlb olunaraq, torpaqlanmış metal kollektor lövhələrə çökürülər. Bu lövhələr dövrü olaraq mexaniki vibrasiya və ya çırpılma yolu ilə təmizlənirlər (şək.5.3). Belə qurğular tüstü qazlarında olan hissəciklərin 99% -ni tutub, saxlamağa qadirdilər. Bu qurğuların işləməsi üçün az elektrik enerjisi tələb olunur. Bundan başqa, belə süzgeclərə xidmət etmək çox asandır.



Şək. 5.3. Elektrostatik toztutan




Şək. 5.4. Hissəcikləri təmizləmək üçün vakuumlu sənaye süzgəci

Elektrosüzgəclərə alternativ olaraq tozsoranlarda olduğu kimi, parçadan ibarət kisəli hava vakuum süzgəclərini göstərmək olar (şək.5.4). Belə süzgəclər müxtəlif dəyirmanlarda və sement zavodlarında uzun istifadə tarixinə malikdirlər. Bir çox firmalar təcrübə məqsədi ilə belə süzgəclərdən istilik elektrik stansiyalarında istifadə etmişlər. Hava vakuum süzgəclərinin iş prinsipi çox da çətin deyil: bu cəmi-cümületəni çox böyük tozsorandır. Hava qalın parça təbəqəsi tərəfindən sorularaq, hissəciklər saxlanılır və ya yalnız təmiz hava buraxılır.

Yüksək effektivliyinə (99% -dən çox) baxmayaraq, firmalar ancaq yaxın zamanlarda bu texnologiyadan istifadə etməyə başlamışlar. Bunu onlar, belə qurğulardan istifadə təcrübəsinin olmaması ilə izah etmişlər. İlk hava vakuum süzgəci 1973 -cü ildə istifadə olunmuşdur. Lakin, 1983 -cü ildə tozların təmizlənməsində belə qurğuların üstünlüyü çoxuna aydın oldu. Elə bu ildən sonra, birgə gücü 21 min Mvt olan elektrostansiyalarda 100 -dən çox belə qurğular işə salındı. Bu isə hər biri 1000 Mvt gücü olan 21 istilik stansiyalarına ekvivalentdir.

İstehlakçılar əmin oldular ki, hava vakuum süzgəcləri effektivliyinə, etibarlılığını və dəyərinə görə elektrostatistik toztutanları geridə qoyurlar. Bundan başqa, vakuum süzgəclərindən küükürd oksidlərini kənarlaşdırmaq üçün da istifadə etmək olar. Sorbentlərin injeksiyasını tətbiq etməklə qaz halında olan küükürd -2oksidini bərk sulfat hissəciklərinə çevirmək olar ki, onlar da effektiv şəkildə vakuum süzgəcləri tərəfindən kənarlaşdırılır. Həm hissəciklərin, həm də küükürd oksidlərinin bir dəfəyə kənarlaşdırılması təmizləmə xərclərini xeyli azalda bilər.

Atmosferə atılan hissəciklərə qarşı müxtəlif mübarizə üssülları artıq geniş vüsət almış və havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışlar. Lakin, yetmişinci illərdən başlayaraq hissəciklərin tullantısının daim azalmasına baxmayaraq, bu tendensiyanın zəifləməsi aydın görünür (şək. 5.5).



Şek. 5.5. Atmosferdə tullanan hissəciklərin həcmiñin dəyişməsinin təmayüllü.

5.3. Hava çirklnməsinin yol verilən (mümkün olan) nöpmaları və bu normaların ümumi xülasəsi

Havanın çirklenməsini olan standartlar kompleksi elə əsas vəsitədir ki, bunun vasitəsilə insanlar havanın keyfiyyəti haqqında məlumat alırlar. Radio və ya televizor diktoru xəbər verə bilsə ki, Səhiyyə Nazirliyi havanın keyfiyyətini sağlamlıq üçün orta, yaxşı və ya qeyri-kafi elan etmişdir. Havanın orta keyfiyyəti o deməkdir ki, havadakı bir və ya daha çox qarışığın miqdarı müəyyən olunmuş standart qiymətin 50% -ni aşır. Lakin, qarışqlardan heç biri 100% -lik standart seviyyəyə çatmır. Havanın yaxşı keyfiyyəti onu göstərir ki, qarışqlardan heç birinin miqdarı müəyyən olunmuş standart qiymətlərin 50% -ni keçmir. Ozon üçün bir müstəsna hal mövcuddür: bu qazın miqdarı ayrıca ölçülür; onun miqdarının kontrol seviyyələri Şək. 5.6 -də verilmişdir.

İndeks	Havanın keyfiyetinin növü	Çirklenmənin səviyyəsi					Havanın keyfiyyəti aşağıdakı kimi qiymətləndirilir
		Bərk hissəciklər (24 saat ərz. qat.), mkg·m⁻³	Kükürd gazı (24 saat ərz. qat.), mkg·m⁻³	Dəm qazı (8 saat ərz. qat.), mkg·m⁻³	Ozon (1 saat ərz. qat.), mkg·m⁻³	Azot 2-oksid (1 saat ərz. qat.), mkg·m⁻³	
500	Həyat üçün təhlükeli	1000	2620	57,5	1200	3750	
400	Böhrənlı seviyyə	875	2100	46,0	1000	3000	Təhlükeli
300	Hayacan	625	1600	34,0	800	2260	Sağlamlıq üçün olduqca qeyri əlverişli
200	Xəbərdarlıq	375	800	17,0	400	1130	Sağlamlıq üçün qeyri əlverişli
100	NAAQS standartı	250	365	10,0	235		Qənaətbəxş
50	NAAQS 50% standartı	75	80	5,0	180		Yaxşı
0		0	0	0	0		

Şək. 5.6. Havanın çirklenməsinin yol verilən normaları və havanın keyfiyyət kateqoriyaları

Bir və ya daha çox qarışqların miqdarı müəyyən olunmuş standart qiyməti 100% aşırısa, lakin qarışqlardan heç biri, çirklenmənin qarşısı alınması vacib olan tədbirlərin görüləməsi həddini keçmirə, havanın sağlamlıq üçün pis keyfiyyəti haqqında elan verilir. Bu zaman ciyər və ya ürək xəstəliklərindən əziyyət çəkən insanlara fiziki işləri azaltmaq və evdən çölə çıxmamaq məsləhət görülür. Hətta, sağlam insanlarda da müxtəlif növ qıcıqlanma əlamətləri meydana gələ bilər.

Sağlamlıq üçün olduqca pis vəziyyət o vaxt elan olunur ki, havadakı bir və ya beş əsas qarışığdan daha çox qarışığın qiyməti 5.6 şəklində göstərilmiş «xəbərdarlıq» sətrindəki qiymətləri aşmış olsun. Lakin, bu seviyyədə heç bir çirkənmə «Həyacan» sətrindəki qiymətləri keçmir. Bu vaxt havanın keyfiyyəti çox ağır müəyyən olunur. Həkimlər ürək-damar və ciyər xəstiliklərinə tutulmuş, həmçinin yaşlı insanlara evdən çıxmamağı və fiziki işləri azaltmağı məsləhət görürler.

Həyacan vəziyyəti o vaxt elan olunur ki, havada bir və ya daha çox çirkəndiricinin miqdarı «Həyacan» sətrində uyğun olan qiyməti aşmış, lakin «Böhran hal» sətrindəki qiymətləri isə keçməmiş olsun. Bu şəraitdə, bütün əhaliyə məsləhət görülür ki, evdən xaricdə fəallığı azaltısınlar.

Böhran şərait o vaxt elan olunur ki, havada bir və ya daha çox çirkəndiricinin qiyməti «Böhran» sətrindəki göstərilmiş qiyməti keçsin. Lakin qatılığın heç biri «Həyat üçün təhlükəlidir» sətrindəki qiymətləri aşmir. Bu halda əvvəlki məsləhətlərlə yanaşı əhaliyə evdə qalmağı və fiziki işi tamamilə azaltmağı məsləhət görürler.

Nəhayət, havadakı bir və ya daha çox qarışığın qatılığı sağlamlıq üçün bilavasitə təhlükə yaradan həddi aşırsa, onda havanın keyfiyyəti özünün on aşağı qiymətini almış olur. Həyatı vacib və hökümtə idarələrindən başqa bütün idarələrin, bankların, məktəblərin, ərzaq mağazalarının və s. bağlanması hesabına şəhər nəqliyyatından istifadə azala bilər. Havanın əsas çirkəndiricilərinin standartları cəd. 5.1-də toplanmışdır.

5.4. Xülasə

Kükürd oksidləri havaya, əsasən istilik elektrik stansiyalarının ocaqlarında kömürün yandırılması nəticəsində daxil olur; kükürd daş kömürdə qarışq şəklində mövcuddur. Hava oksidlər su buxarı ilə reaksiyaya girərək, sulfit və sulfat turşularının kiçik damcılarını əmələ getirir. Öz növbəsində sulfat turşusu havada olan kalsium və

Cədvəl 5.1. Səhiyyə xidməti tərəfindən təyin olunmuş, havanın keyfiyyətinin ilk standartları.

Qarışqlar	Standartı əhatə edən zaman müddəti	Yol verilən maksimal qatlıq	Milyonda bir hissənin ekvivalenti (mln. ⁻¹)
Havada asılmış hissəciklər	İl ərzində orta həndəsi 24 s. er. Maksimal qatlıq	75 mkq m ⁻³ 260 mkq m ⁻³	
Kükürd oksidləri	İllik orta qatlıq Maksimal qatlıq (24 s)	80 mkq m ⁻³ 365 mkq m ⁻³	0,03 0,14
Karbon oksidləri	Maksimal qatlıq (8 s) Maksimal qatlıq (1 s)	10 ml m ⁻³ 40 ml m ⁻³	9,0 35,0
Oksidəşdirilən / ozon	Maksimal qatlıq (1 s)	240 mkq m ⁻³	0,12
Azot-2 oksid	İllik orta qatlıq	100 mkq m ⁻³	0,053
Karbolidrogen	Maksimal qatlıq (3 s)	160 mkq m ⁻³	

dəmir oksidləri ilə reaksiyaya girərək, kalsium və dəmir sulfatlarını yaradır. Metal oksidləri də həmçinin kömürün yandırılması nəticəsində havaya daxil olur. Bu yolla əmələ gələn bərk hissəciklər və damcılar şəher havasındaki bütün hissəciklərin 5 –dən 20% -ə qədərini təşkil edir. Turş xüsusiyyətlərə malik olan bu turşular və hissəciklər mərmər və əhəngi əridir, metalların korroziyasına səbəb olur, hüccyrələri dağdırır və bitkiləri məhv edir. Onlar həmçinin əhalinin sağlamlığına təsir edir və turşulu yağışlar yaradır.

Kömürdəki qeyri-üzvü kükürd, məsələn dəmir sulfit formasında (dəmir kolçedan) kömürü xırdalama və sonradan suda yuyulma yolu ilə kənarlaşdırıla bilər. Daş kömürdəki karbon ilə kimyəvi bağlı olan üzvü kükürdüñ heç olmasa müəyyən hissəsini kənarlaşdırmaq üçün, müxtəlif kimyəvi reagentlərdən istifadə etmək olar. Kükürd tullantılarını yeni texnologiyaların tətbiqi hesabına, məsələn qaynayan təbəqədə yandırma vasitəsilə azaltmaq olar.

Kükürd oksidlərinin miqdarı ilə səciyyələnən havanın keyfiyyəti son 25-30 ildə müəyyən qədər yaxşılaşsa da, kükürd oksidlərinin atmosferə olan tam tullantısı 1983 –cü ildə 1975 –ci ilə nisbətən toxminən 20% azalmışdır. Atmosferin kükürd oksidləri ilə çirk-

lənmə mənbələri bu müddət ərzində, bir yerdən başqa yerə, məsə-lən şəhər ərazilərindən kənd yerlərinə köçürülmüşlər.

Kükürd oksidlərindən forqlı olaraq, havada asılmış vəziyyətdə olan bərk hissəciklər daha müxtəlif mənşələrə malikdirlər. Onların böyük əksəriyyəti, daş kömürün yandırılmasından əmələ gəlir. Heç də az olmayan, digər hissəsini isə müxtəlif sənaye istehsalı məsələn, faydalı qazıntıların hasilatı, metalların istehsalı, tikinti və s. verir. Nəqliyyat vəsitələri havaya qurğuşun hissəcikləri və karbohidrogen damcıları tullayırlar; bu tullantılar smoqun yaranmasına səbəb olur. Bərk hissəciklər isə tullantıların yandırılması vaxtı havaya atılır.

Hissəciklər müxtəlif sothları çirkəkdirir və bitkiləri zədələyirlər. Onlar meteoroloji şəraitə, dumanların əmələ gelməsinə və həmçinin güñəş enerjisinin çox hissəsini Yerdən kosmosa əks etdirərək, iqlimə təsir edirlər. Hissəciklər və kükürd oksidləri birgə təsir edərək, insan sağlamlığına zərərli təsir göstərirler. Havadakı hissəciklər kondensasiya mərkəzləri kimi su damcılarının formalşasında iştirak edirlər; sulfat turşusu sürotlə bu damcılarda həll olaraq, aşındırıcı duman əmələ getirir. Sulfat hissəcikləri də (dəmir və kalsium sulfatları) həmçinin sağlamlığa mənfi təsir göstərirler. Bundan başqa, havadakı hissəciklər şəhər havasında əlavə kanserogen potensial yarada bilərlər.

İstilik elektrik stansiyaları tərəfindən atılan hissəcikləri, elektrosüzgəclərin (elektrostatistik toztutulanlar) və ya hava vakuüm süzgəclərinin vasitəsilə 99% azaltmaq mümkündür. Havadakı hissəciklərin qatılığı son 30 ildə demək olar ki, üç dəfə azalmışdır. Lakin, qeyd etmək lazımdır ki, ABŞ əhalisinin 21% -i hələ də müəyyən olunmuş standartlardan yüksək olan hissəciklərlə çirkənmiş hava şəraitində yaşayırlar. Standart həcmdə toz kütlələrinin ölçülməsinə əsaslanan bu standartlar, əhalinin sağlamlığına xüsusi mənfi təsir göstərən kiçik hissəcikləri nəzərə almaya biler.

Hava çirkəndiricilərinin standartlarına uyğun olaraq, havanın keyfiyyətini hava çirkənmələrinin müəyyən olunmuş standartları aşması də-rəcəsindən asılı olaraq, sağlamlıq üçün yaxşı, orta və pis kimi qiymətləndirirlər. Qarışıqların daha yüksək səviyyəsində rabitə vasitələri əhalini daha ağır noticələrin mümkünüy haqda xəbərdar edir: ardıcıl olaraq xəbərdarlıq, həyacan, böhran səviyyə, həyat üçün təhlükəli şərait elan olunur.


FƏSİL 6.

HAVANIN AVTOMOBİLLƏRDƏN ÇIXAN DƏM QAZI VƏ AZOT OKSİDLƏRİ KİMİ QAZLARLA CİRKLƏNMƏSİ. FOTOKİMYƏVİ CİRKLƏNMƏ

6.1. Dəm qazı

Karbon tam oksidləşmədikdə, rəngsiz və iysiz qaz olan dəm qazı əmələ gəlir. Şəhər havasında digər cirkləndiricilərlə müqayisədə, dəm qazının miqdarı çox olur. Lakin, bu qaz rəngsiz və iysiz olduğundan bizim hiss üzvülərimiz onu hiss etmir. Onu görmək olmur; iyini hiss etmək mümkün deyil; buna baxmayaraq o mövcuddur.

Şəhərlərdə dəm qazının ən böyük mənbəyi avtomobilərdir. Şəhərlərdəki yüz minlərlə avtomobillər havaya külli miqdarda dəm qazı buraxırlar. Əksər şəhərlərdə dəm qazının 90% -dən çoxu mühərrikin yanacağındakı karbonun tam yanmaması nəticəsində havaya atılır. Uyğun reaksiya belədir:



Əgər kömürün tam yanması nəticəsində dəm qazı əmələ gəlirsə, onda tam yanma son nəticədə karbon qazını (CO_2) verir.

Dəm qazının digər mənbəyi də vardır. Düzdür, bununla yalnız sıqaret çəkənlər və onu əhatə edənlər üzləşir. Gəlin, təmiz ətraf mühitdə yaşayan orta sıqaret çəkənlə, güclü cirklənməyə məruz qalmış ətraf mühitdə yaşayan sıqaret çəkməyənlə müqayisə edək.

Sən demə siqaret çökən, çirklənmiş mühitdə yaşayın siqaret çökəməyən yoldaşına nisbətən iki dəfə çox dəm qazı udur.


Dəm qazı hava və ya siqaret tüstüsü ilə udularaq, qana daxil olur və orada hemoqlobin molekulu uğrunda oksigenlə rəqabətə girir. Hemoqlobin qanda olan mürekkeb zülaldır. Oksigeni ciyərlərdən orqanizmin hüceyrələrinə daşıyır. Dəm qazı isə eksinə, oksigeni hüceyrələrdən ciyərlərə ötürür. Oksigendən fərqli olaraq dəm qazı hemoqlobin molekülləri ilə daha möhkəm birləşir. Havada nə qədər çox dəm qazı olarsa, onunla daha çox hemoqlobin birləşir və hüceyrələrə bir o qədər az oksigen catır. Bu səbəbdən, böyük miqdarda dəm qazı ölüm təhlükəli zəhər kimi qiymətləndirilir.

Ağır iş aparılan bir çox ərazilərdə dəm qazının qatılığı $70 \text{ mq}^* \text{m}^{-3}$ -ə çata bilər. Belə şəraitdə 8-12 saat işləyən hər bir insanın 10% hemoqlobini yararsız vəziyyətə düşə bilər. Əgər insan, qatılığı $16 \text{ mq}^* \text{m}^{-3}$ olan dəm qazlı hava ilə 8 saat nəfəs alarsa, onda onun 3% hemoqlobini hüceyrələrə oksigen daşımaq qabiliyyətindən məhrum olur. Şəhər küçələrində bu miqdardan heç de qeyri adı hal deyildir.

Atmosferdə dəm qazının miqdarı üçün 8 saat ərzində ortalamış $10 \text{ mq}^* \text{m}^{-3}$ standartı müəyyən edilmişdir. Siqaret çökən öz ətrafında müəyyən olunmuş standartdan da pis mühit yaradır. Faktiki olaraq, hətta zəif siqaret çökənin qanında bağlı hemoqlobinlər siqaret çökəməyənin qanındaki bağlı qemoqlobindən iki dəfə böyükdür.

1976 -ci ildə Los-Anjelesdə havadakı dəm qazının səviyyəsi 120 gün müddətində müəyyən edilmiş normadan yüksək olmuşdur. Nyu-Yorkda vəziyyət daha pis idi. Qeyd etmək lazımdır ki, belə vəziyyətin əsas səbəbi bizim mobilliyimizi tömin edən, gözəl vasitə - minik maşınlardır.

Dəm qazının tullantları ilə mübarizədə atılan ilk addım benzinle işleyən mühərrikin qarışığında yanacağa nisbətən havanın miqdarının artırılmasıdır. Əlavə hava, benzinin tam yanması üçün şərait yaradır ki, bu da tullanti qazlardakı dəm qazının miqdarını azaldır. Bir çox mühərriklərdə hava, tullanti qazlarla qarışdırılır. Bu zaman dəm qazı karbon qazına kimi oksidləşir.



60 -ci illərin ortalarında avtomobillər hər $1,5 \text{ km}$ yolda tullanti qazlarla birləşdə, orta hesabla 73 q dəm qazı ixrac edirdi. 1971 -ci ildə avtomobillər üçün hər $1,5 \text{ km}$ məsafəyə tullanti kimi norma ola-

raq 23 q dəm qazı qoyuldu. 1981 -ci ildə yeni avtomobilərin dəm qazı ixrac etmə norması hər 15 km -ə 34 q -a endirildi.

Müəyyən edilmiş normanı əldə etmək üçün, tullantı qazlar katalizator vasitəsilə hava ilə qarışdırılırdı. Yerdə qalan dəm qazının sonrakı oksidləşməsi katalistik çevricidə baş verirdi. Hal-hazırda atmosfərə tullanın dəm qazının miqdarını azaltmaq üçün bu sistemdən istifadə edirlər.

Dəm qazı tullantılarına qarşı gedən mübarizənin nailiyətlərini dəqiq qiymətləndirmək üçün, dəm qazı tullantılarının ümumi miqdarının dəyişmə istiqamətindəki tendensiyani öyrənməliyik. Yer üzərinin hər bir nöqtəsində havanın müəyyən olunmuş normasındaki dəm qazının miqdarı səviyyəsini müqayisə etməliyik. Qeyd etmək lazımdır ki, 8 saat ərzində ortalanmış $10 \text{ m}^3 \cdot \text{m}^{-3}$ norma, ildə bir dəfənə artıq artmamalıdır.

Hələ çox-çox əvvəl, alimlər güman edirdilər ki, şəhərlərdə müəyyən edilmiş dəm qazının miqdarı sağlamlıq üçün təhlükəlidir. Lakin XX əsrin sonlarında, artıq məlum oldu ki, havada olan dəm qazı sağlamlıq üçün çox təhlükəlidir.

Böyük miqdarda dəm qazı olan atmosferdə havasızlıqdan (afsiksiya) ölüm baş verir. Bu o deməkdir ki, bədənin hüceyrələri oksigen aclarından məhv olurlar. Dəm qazının az miqdarında zəif effektlər müşahidə olunur.

Dəm qazının aşağı miqdarının təhlükəsini anlamaq üçün, bədənin hüceyrələrində oksigenin ötürülmə prosesi ilə tanış olmaq lazımdır. Hər nəfəs almada oksigen ciyərlərə daxil olur. Aviollarda oksigen qana keçir. Qanda oksigen qırmızı qan hissəciklərindəki (eritrositlər) mürekkeb zülal molekülləri olan qemoqlobinle birləşir. Eritrositlər qemoqlobinlə birləşmiş oksigeni arteriya və kapilyarlar şəbəkəsindən bütün bədənə yayırlar. Kapilyarlardakı oksigen onlarından bədən toxumalarının hüceyrələrinə daxil olur.

Hüceyrələrin həyat fəaliyyətinin son məhsulundan biri olan karbon qazı əks istiqamətdə istiqamətlənir – hüceyrələrdən qana doğru. Karbon qazının müəyyən hissəsi qemoqlobinlə birləşərək oksigени yerini tutur. Digər hissəsi isə bikarbonat-ion şəklində maye qanda qalır. Tərkibində çoxlu sayıda karbon qazı olan qan venalar vasitəsilə ciyərə qayıdır. Burada karbon qazı diffuziya yolu ilə qandan alveollara keçir. Sonra karbon qazı nəfəs vermə yolu ilə ciyərlərdən xaric olur.

Nəfəs alınan havada dəm qazının olması belə normal ötürməni pozur. Dəm qazının hətta kiçik miqdarı oksigenin ötürülməsinin qarşısını alır. Çünkü onun molekülləri, oksigen molekullarından fərqli olaraq, qəmoqlabınla 200 dəfə asan birləşir. Havada nə qədər çox dəm qazı olarsa, daha çox qəmoqlabın onuna birləşir və oksigeni qana ötürə bilmir. Dəm qazı ilə birləşən qəmoqlabın karboksiqəmoqlabın, oksigenlə birləşən qəmoqlabın isə oksiqəmoqlabın adlanır.

Kiçik miqdardarda dəm qazının insan sağlamlığına təsiri faktiki müşahidələr nəticəsində deyil, təcrübələr vasitəsilə əldə edilmişdir. Təcrübə məlumatları ona görə vacibdir ki, açıq havadakı dəm qazının yüksək miqdarda, digər cirkəndiricilərin də miqdarı yüksək olur və onların təsirini ayırmak mümkün olmur.

Karboksiqəmoqlabının miqdarı yüksək olan insanlarda iki əsas simptom müşahidə olunur. Onlardan biri xarici mühitdən gələn siqnalların qavranması qabiliyyətinin aşağı düşməsidir. Belə aşağı düşmələri testlərlə ölçülür. Məsələn, təcrübə keçənlərdən səs siqnalı haqqında məlumat verməyi xahiş etmişlər. Karboksiqəmoqlabının ümumi qəmoqlabının 3-5% tərtibindəki səviyyəsində siqnallar çox vaxt qavranmırı. İki tondan hansının uzunmüddətliyini təyin etmək qabiliyyəti, karboksiqəmoqlabının 25-4% miqdarında azalır. Düşünmə prosesləri də həmçinin pozulur. Məsələn, qanda karboksiqəmoqlabının miqdarı artıqca, sadə test olan sütündəki ədədlərin toplanması çox vaxt aparır. İşığın parlaqlığının artmasını ayırd etmə qabiliyyəti də zəifləyir. Hətta karboksiqəmoqlabının miqdarı çox olmadiqda belə (3% i aşınır) parlaqlığı ayırd etmə testində düzgün cavabların sayı çox az olur.

Karboksiqəmoqlabının səviyyəsinin 10% -ə qədər artlığı şəraitdə avtomobili idarə etmek qabiliyyəti pozulur; stop-siqnalə və qarşidan gələn avtomobilin sürətinə olan reaksiya zoifləyir. Belə halin, hərəkətin tohlükəsizliyinə olan mümkün təsiri şübhəsizdir. Avtomagistrallarda dəm qazının səviyyəsi $60 \text{ mg}^* \text{m}^{-3}$ və daha çox qalxa bilər. Bu isə karboksiqəmoqlabının səviyyəsinin elə qiymətə qalxmasına səbəb olar ki, bu da sürücülük səriştəsinin ciddi pozulmasına səbəb olar. Tədqiqatçılardan biri müəyyən etmişdir ki, avtomobil qəzasına düşən insanların qanında karboksiqəmoqlabının miqdarı çox olmuşdur. Lakin yol qəzalarının səbəbinin məhz dəm qazı olmasına haqqında son nəticə çıxarmaq düzgün olmazdır.

Keçən son onilliklər ərzində dəm qazının ürəktutmalarına təsiri haqqında çoxlu məlumatlar əldə olunmuşdur. Həkimlər çoxdan güman edirdilər ki, dəm qazı ürək tutmalarına səbəb ola bilər. Beləki, ürək tutmalarının sayı ilə dəm qazının miqdarının artımı arasında düz mütonasiblik müşahidə olunmuşdur. Lakin, havanı çirkənləndirən digər çirkənləndiricilərin də miqdarı yüksək olduğuna görə, düzgün nəticə çıxarmaq mümkün deyil. İndi bu gümanlar, stenokardiyadan əziyyət çökən insanlar haqqındaki məlumatlarla möhkəmlənmişdir.

Stenokardiya, sinədə xarakterik ağrılar olan xronik ürək xəstəliyidir; düzdür o, bilavasitə həyat üçün tohlükəli olan ürək damarlarının kəskin spazmalarından (infarkt) az tohlükəlidir. Stenokardiyanın əziyyət çökən adamlarla, dəm qazına qarşı həssaslıq testi aparılmışdır. İlk əvvəl, bu adamlardan tərkibində karboksigemoqlabının miqdarı 3% artması üçün kifayət edən dəm qazı olan hava ilə nəfəs almağı xahiş etmişlər; sonra onları fiziki hərəkət etməyə dəvət etmişlər. Normal vəziyyətdən fərqli olaraq, belə vəziyyətdə stenokardiya tutmaları daha tez başlamışdır; bundan əlavə tutmaların davam etmə müddəti çox olmuşdur.

Stenokardiya ürək xəstəliklərindən biridir. Məlumdur ki, dəm qazı toxumalara gedən oksigeni azaldır. Oksigen çatışmazlığına daha həssas olan toxuma, miokarddır (ürək əzələsi). Beləliklə, stenokardiyadan əziyyət çökən xəstələr üzərində aparılan təcrübələr göstərir ki, dəm qazı ürək tutmaları yaranan amillərdən biridir.

Digər bir müşahidənin nəticəsi də yuxarıdakı fikri təsdiqləyir. Siqaretin tüstüsündə 4% -ə qədər dəm qazı ola bilər. Ehtirasla siqaret çökənlərin qanında karboksigemoqlabının miqdarı 10-15% -ə çatır. Statistik məlumatlar göstərir ki, siqareti tulladıqda (tərgitdikdə) ürək tutmaları tohlükəsi sürətlə azalır.


6.2 Havanın fotokimyəvi çirkənməsi.

Fotokimyəvi reaksiyalar üçün işıq enerjisi tələb olunur. Bir çox atmosfer çirkənləndiriciləri – azot oksidleri və karbohidrogenlər –

fotokimyəvi reaksiyalara girirlər. Nəticədə, yeni hava çirkəndiriciləri, o cümlədən ozon, aldeigidlər, həmçinin qeyri-adi üzvi birləşmələr əmələ gelir. Bu yeni çirkəndiricilər ümumiyyətdə havanın fotokimyəvi çirkənməsini təyin edir, çünki onlar fotokimyəvi reaksiylar nəticəsində yaranır.

Təbiətdə azot oksidi (*NO*) meşə yanğınları nəticəsində əmələ gelir. Lakin, şəhərdə və sənaye müəssisələri ətrafında azot oksidlərinin yüksək miqdarı insan fəaliyyəti ilə bağlıdır. Qazıntı halında tapılan yanacaq növlərinin yüksək temperaturda yanması zamanı iki növ reaksiya baş verir ki, bunun nəticəsində də azot oksidləri yaranır. Birinci növ reaksiyaya havadakı oksigen ilə yanacağın tərkibində olan azot arasındaki reaksiya aiddir; əlavə olaraq azot oksidləri yaranır. Kömürdə azotun miqdarı, adətən 1% -ə yaxın olur. Neft və qazda isə onun miqdarı yalnız 0,2-0,3% -ə çatır; məhz bu azot havadakı oksigen vasitəsilə oksidləşir.

İkinci növ reaksiyaya havadakı oksigen və azot arasındaki reaksiya aiddir; olavo olaraq həmçinin azot oksidləri yaranır. Bu səbəbdən, hətta tədqiq olunan yanacağda azot olmadığıda belə, onun yanmasından azot oksidləri əmələ gelir. Azot oksidləri yanacaq növlərinin, məsələn təbii qazın, kömürün, benzinin və ya mazutun yandırılmasından əmələ gelir. Atmosferə tullanan azot oksidlərinin təqribən 90% -ni qazıntı halında tapılan yanacağın yandırılması təşkil edir. Ümumi həcmiin 40% -ə qədəri avtomobillərin və mühərrikli nəqliyyatın digər növləri üzərinə düşür. Təqribən 30% -i elektrik stansiyalarının ocaqlarında yandırılan təbii qaz, neft və kömürə bağlıdır. Sənayedə müxtəlif istehsal proseslərini həyata keçirmək üçün yandırılan yanacaq əlavə 20% azot oksidi yaradır. Partlayıcı maddələrin və nitrat turşusunun istehsalı, atmosferə tullanan azot oksidlərinin digər iki mənbəyi olsa da, yanacağın yandırılması ilə əlaqədar deyillər (şək.6.1). Qazıntı halında tapılan üç əsas yanacaq növündən istifadə edərkən, təbii qazın yandırılması azot oksidləri tullantılarının ümumi həcmiin təqribən 20% -ni, kömür və neftin yandırılması isə uyğun olaraq 25% və 47% -ni təşkil edir.




Sək. 6.1. Atmosferə tullanan azot oksidlərinin mənbələri

Karbohidrogenlər atmosferə müxtəlif yollarla daxil olurlar. Metan havaya təbii mənbələrdən – kömür, qaz və neft yataqlarından daxil olur. Bundan əlavə metan atmosferə yanğınlardan nəticəsində, həmçinin bataqlıqlardan da qalxır. Lakin, metan atmosferdə reaksiyaya girmir. Buna görə, metanın atmosferdəki təbii miqdarı $1 \text{ mq} \cdot \text{m}^{-3}$ olsa da o, atmosfer cırkləndiricisi kimi qəbul edilmir. Çünkü, onun bu qiymətlərində o təhlükəli deyildir. Düzdür, metan parnik effekti yaratmağa qadirdir. Başqa sözlə, karbon qazı kimi, metan da günəş şüaları üçün şəffaf olduğu halda, yerdən qalxan istilik şüalarını yuxarı buraxmir. Səksəninci illərdə metanın miqdarının atmosferdə artması müşahidə olundu. Hesab olunur ki, metanın atmosferdə artan miqdarı, karbon qazının artması ilə əlaqədar olan global istiləşməni sürətləndirir bilər.

Atmosferdəki karbohidrogenlər, əsasən insan fəaliyyətinin əlavə məhsullarıdır. Hal-hazırda atmosferə tullanan karbohidrogenlərin üçdə biri daxili yanma mühərriklerinin işlənmış qazlarının payına düşür. Müasir avtomobil modellərində buna müəyyən dərəcədə nəzarət edilsə də, yənə də atmosferə atılan karbohidrogen miqdarının mənbəyi nəqliyyatdır. Atmosferə atılan karbohidrogenin az əhəmiyyətli mənbəyi neftstayırmazı zavodlarının işləməsi və neft məhsullarının neqlidir.

Havanın fotokimyevi çirkənmə dərəcəsi avtonəqliyyatın hərəkət rejimi ilə six surətdə bağlıdır. Hərəkətin yüksək intensiv dövründə, yəni sahər və axşam, atmosferə atılan azot oksidlerinin və karbohidrogenlərin miqdarının on yüksək qiyməti qeyd olunur. Məhz, bu birləşmələr, bir-biri ilə reaksiyaya girərək, havanın fotokimyevi çirkənməsinə səbəb olur.

Avtomobil mühərriklərində yanacağın yanması ilə, artan yüksək temperatur şəraitində azot və oksigen birləşərək, qaz halında olan azot oksidi yaradır ki, bu da işlənmış qazlarla atmosferə atılır. Bir neçə saatdan sonra havadakı azot oksidinin miqdarı əhəmiyyətli dərəcədə azalır. Bu azalma ilə paralel olaraq havada azot 2-oksidinin miqdarı maksimum qiymətə kimi yüksəlir. Sonradan azot 2-oksidinin miqdarı azalmaqla üçüncü qaz olan ozonun miqdarı artır. Bir müddətdən sonra isə havadakı ozonun miqdarı da azalmağa başlayır (şək.6.2).



6.3 Azot 2-oksidinin insan sağlamlığına təsiri və havanın fotokimyəvi çirklənməsinə qarşı mübarizə.

Yuxarıda qeyd etdiyimiz kimi, qazıntı halında tapılan yanacaq növlərinin mühərriklərdə və ocaqlarda yandırılması elə intensiv qızma yaradır ki, havanın adı təbii komponentlərindən – azot və oksigen – atmosfer çirkləndiriciləri, yəni azot oksidləri yaranır. Onlar məsələn, avtomobilərdə istifadə olunan daxili yanma mühərriklərinin silindirlərində artan yüksək temperatur şəraitində əmələ gəlir. Həmin bu reaksiyalar istilik elektrik stansiyalarında yerləşdirilmiş ocaqlarda da baş verir. Azot oksidlərinin təqribən 90% -i azot oksidi (NO), qalan 10% -i isə azot 2-oksidi şəklində yaranır.

Demək, azot 2-oksidi atmosferə atılan bütün azot oksidlərinin 10% -ni təşkil etsə də, havadakı kimyəvi reaksiyaların mürekkeb ardıcılılığı nəticəsində, azot oksidinin xeyli miqdarı daha təhlükəli birləşmə olan azot 2-oksidinə çevirilir.

Azot 2-oksidi xoşagelməz iyə malik qazdır. Hətta onun çox kiçik miqdardında ($230 \text{ mkq}^* \text{m}^{-3}$) belə, iyini hiss etmək olur. 10 dəqiqə davam edən bu iydən sonra insanlar boğazlarının qurumasını və göynəməsini söyləmişlər.

Azot 2-oksidi təkcə iy bilmə qabiliyyətinə təsir etmir. O, həmçinin gecə vaxtı görünməni, yəni gözün qaralığa uyğunlaşma qabiliyyətini zəiflədir. Azot 2-oksidinin təsirinə olan görmə və iyibilmə cavablarını sensor effekti adlandırmaq olar. Lakin, daha vacib olaraq azot 2-oksidinin pataloji və funksional effektlərini qəbul etmək lazmıdır.

Tədqiqatçılar, atmosferdə azot 2-oksidinin olması ilə ölüm hallarının artması arasında əlaqə tapmağa çalışmışdır. Statistik təhlil göstərir ki, havada yüksək miqdarda azot 2-oksid olan rayonlarda ürək və xərçəng xəstiliklərindən ölünlərin sayı daha yüksək olur.

Yuxarıda qeyd etdiyimiz kimi, havadakı oksidləşdiricilərin miqdarının standart norması $240 \text{ mkq}^* \text{m}^{-3}$ -dır. Standart ilə təyin olunmuş bu qiymət il ərzində bir dəfədən artıq artmamalıdır. Yeni standart ancaq ozon üçün müəyyən edilir.

Havadaki oksidləşdiricilərə qarşı mübarizə, karbohidrogen və azot oksidlərinin tullantuları üzərindəki nəzarətlə bağlıdır. Beləki, bu çirkənləşdiricilərin əksəri hissəsi avtomobilər tərəfindən atılır. Məhz bu mənbələrin tullantılarını azaltmaq lazımdır.


Əvvəllər avtomobil mühərriklərinin silindirindən azad olan karbohidrogenlər, hal-hazırda yanma kamerasına qaydırırlar. Karbürator və yanacaq baklarından buxarlanan karbohidrogenlər də həmcinin işçi dövrə qaydırır. 1975 -ci il modellərindən başlayaraq, əksər avtomobilər katalitik sistemlərlə təmin olunurlar. Bu sistemlərdə yanmamış karbohidrogenlərin oksidləşməsi gedir ki, bunun nəticəsində də, su və karbon qazı alınır. Katalitik sistemlə təmin olunmuş maşınlar üçün qurğuşun birləşmələri əlavə olunmamış benzindən istifadə etmək lazımdır.

Katalitik sistemin digər növündən azot oksidi tullantılarına qarşı mübarizədə istifadə edirlər. Bu sistemdə azot oksidləri yenə də molekulyar azota çevrilirlər.


Kömür, neft və ya təbii qazla işləyən istilik elektrik stansiyaları da azot oksidlərinin əsas mənbələrindən biridir. Atom elektrik stansiyalarına keçməklə azot oksidinin tullantıları azala bilər, lakin atom elektrik stansiyaları ilə digər problemlər bağlıdır. Ümumiyyətə, müxtəlif sənaye qurğularında yanacağın yandırılma prosesinin dəyişməsi, sözsüz ki, azot oksidi tullantıları üzərindəki nəzarəti yaxşılaşdırda bilər.

Nəzarətin yaxşılaşdırılmasına daha na təsir edə bilər? Yada salaq ki, havanın fotokimyəvi çirkənlənməsinin səbəbi azot oksidləri ilə karbohidrogenlər arasındakı reaksiyalardır. Fotokimyəvi smoqa qarşı mübarizə, təkcə ozon və digər oksidləşdiricilərin miqdar səviyyəsinin aşağı düşməsi ilə deyil, həmcinin azot oksidləri və karbohidrogen tullantılarının azalması ilə təyin olunur.

Bir çox mənbələrə görə 1975-1983 -cü illərdə azot oksidi tullantıları praktiki olaraq dəyişməmişdir. Lakin, buna baxmayaraq, tullantıların azalmaması bir çox səbəblərlə izah oluna bilər. Əvvəla, avtomobilərin ümumi miqdarı bu vaxt ərzində 25% artmışdır. İkincisi, tullantılar üzərində nəzarət göstərilən dövrün sonunda həyata keçirilmişdir. Üçüncüsü, kömürlə işləyən istilik elektrik stansiyalarının miqdarı artmışdır (şək.6.3). 1975-ci ildən 1983 -cü ilə kimi karbohidrogen tullantılarının miqdarı eyni səviyyədə qalmışdır. Lakin, avtonəqliyyat tərəfindən karbohidrogenin ümumi tullantısının bir qədər azaldığı göz qabağındadır. Avtomobilərin 25% artması müsbət effekti heçə endirmişdir (şək.6.4).



Şək. 6.3. ABŞ-da bütün dövlət miqyasında azot oksidleri tullantılarının dəyişmə təmayüllü



Şək. 6.4. ABŞ-da bütün dövlət miqyasında karbohidrogen tullantılarının dəyişmə təmayüllü

6.4. Qurğuşun birləşmələri havada

Su və qıdada cüzi miqdarda qurğuşun müşahidə edilmişdir. O, hətta evin divarlarını örtən köhnə rəngin tərkibində də vardır. Nəhayət, qurğuşun havanın tərkibində də tapılmışdır. Çünkü yanacaq qarışığının bərabər yanması üçün, onu avtomobil benzininin tərkibinə daxil edirlər. Qurğuşunun bütün bu mənbələrinin birgə təsiri şəhərlərdə yaşayan uşaqların yavaş-yavaş qurğuşunla zəhərlənməsinə səbəb olur.

Qurğuşun kumulyativ zəhərdir. Başqa sözlə, o yavaş-yavaş insan orqanizmində toplanır. Atmosferdə olan qurğuşun fasılısız olaraq, artıq bədənimizdə olan qurğuşun miqdarnın üzərinə toplanır. Qurğuşun beyin sümüyündə eritrositlərin əmələ gəlmə sürətini azaldır; o həmçinin gəmoqlabının sintezini bağlayır.

Hava ilə birgə qurğuşunla nəfəs almaqla yanaşı, balaca uşaqlar kasib və köhnə şəhərlərdə daha tehlükəli mənbələrdən qurğuşunun təsirinə məruz qalırlar. Buna misal olaraq, köhnə evlərin divarlarında olan köhnə rəngləri göstərmək olar. Bir qram köhnə rəngin tərkibində 50 000 mkq qurğuşun vardır.

Şəhərlərdəki hava qurğuşun ilə zəngindir. Bu, tərkibində bu metalin birləşmələri olan benzinin yanması nəticəsində əmələ gəlir. Nəfəs alıqdə bu hissəciklər ciyərlərə daxil olur. Şəhər havasında ölçülən qurğuşunun bir aylıq ortalamış miqdarı $5 \text{ mkq}^* \text{m}^{-3}$ -dir. Bir yaşlı körpə nəfəs alaraq, havadan qida vasitəsilə aldığı və həzm etdiyi miqdarda qurğuşun udur. Beleliklə, benzində qurğuşun olduğunu görə, onun uşağın orqanizminə daxil olma miqdarı iki dəfə artır. Tərkibində qurğuşun olan küçə tozlarını udmaq da uşaq orqanizminə daxil olan qurğuşunun mənbələrindən biri hesab olunur.

Uşağın qurğuşunla zəhərlənməsi özünü bir sıra simptonlarla bürüzə verir. Bu ilk növbədə özünü, istahanın olmaması, qulaq assı-mazlıq, oyunlara olan marağın itməsilə özünü göstərir. Xəstəliyin sonrakı inkişafı, daimi ürək bulanması, özündən getmə və ürək keçmələri ilə xarakterizə olunur.

Qurğuşun zəhərlənməsi ölümə də nəticələnə bilər, lakin, orta dərəcəli hallarda uşaqlar ağıldan kəm olurlar. Qurğuşunun mümkün olan həddən aşağı miqdardında da dərs qabiliyyəti aşağı düşür.

Əvvəller benzinə qatılan qurğunun miqdarı 0,56 –dan 0,94 q^*L^{-1} –ə kimi dəyişirdi. Benzində olan qurğunun təqribən 75% -i avtomobilin tullantı qazları ilə birlikdə havaya daxil olurdu. Hələ 1975 –ci ildə avtomobil mühərriklerində benzinin yanması nəticəsində atmosferə təqribən 147 min ton qurğunun atılmışdır.

6.5.Xülasə.

Dəm qazı çirkənləndirici kimi, atmosferə o vaxt daxil olur ki, benzinin və az miqdarda digər yanacaq növlərinin karbonu, yanma prosesində, az miqdarda oksidləşir. Əksər şəhərlərdə atmosferə daxil olan dəm qazı tullantılarının 90%-i avtomobilin işlənmiş qazlarının payına düşür. Siqaret çəkilən zamanda da dəm qazı əmələ gelir. Dəm qazı ile nəfəs alıqda, sonuncu kimyəvi cəhətdən qanda ki gəmoqlabının birləşərək, qanla birgə bədən toxmalarına ötürülən oksigeni azaldır. Hətta standart keyfiyyətlərə malik olan hava ilə iki nəfər nəfəs alıqda, siqaret çəkənlərdə oksigenin ötürülməsi, siqaret çəkməyənlərdən iki dəfə azdır.

Digər atmosfer çirkənləndiricisi azot oksidləridir. Onlar yer altından çıxarılan yanacaqların yandırılması zamanı əmələ gelir. Azot oksidlerinin illik tullantılarının təqribən 40% -i avtomobil mühərrik-lərində benzinin, 30%-i isə istilik elektrik stansiyalarında yanacağı yandırılması nəticəsində atmosferə daxil olur. Karbohidrogenlərin başlıca mənbəyi əsasən avtomobilər (35%) və sənaye prosesləridir (30%). Günəş şüaları altında azot oksidlərinin karbohidrogenlərlə reaksiyası zamanı havanı çirkənləndirən fotokimyəvi çirkənləndiricilər əmələ gelir ki, bunlardan da ən fəali ozondur. Yüksək oksidləşdirici qabiliyyətə malik olduğu üçün ozonu oksidləşdirici adlandırırlar.

Azot oksidləşərkən, ilk əvvəl əsas etibarı ilə (90%) azot oksidi (bir atom azot və bir atom oksigen – NO) əmələ gelir ki, sonrakı oksidləşmə nəticəsində tezliklə azot 2-oksidinə çevrilir (NO_2). Azot 2-oksidinin miqdarı, havada standart keyfiyyətlərə uyğun miqdardan çox olduqda, respirator xəstəliklərinin (yuxarı nəfəs yollarının xəstəliyi, bronxit, ciyər sətəlcəmə və s.) sayı artır.

Ozonun təsiri ilə bəzək və kənd təsərrüfatı bitkilərinin zədələnməsi böyük itkilər (milyard dollarla) verir; hətta ozonun miqdarı standartlara kimi azaldıqda belə, onun təsiri itmir.

Atmosferə tullanın azot oksidlərinə və karbohidrogenlərə nəzarət və fotokimyəvi oksidləşdiricilərin miqdarını azaltmaq üçün avtomobil mühərriklərinin modifikasiyası və işlənmiş qazların təmizlənməsi həyata keçirilir. Avtomobillərdə yerləşdirilmiş katalitik çevricilər, yanmamış karbohidrogenləri karbon qazına və suya kimi, azot oksidlərini isə az fəal olan azot qazına kimi oksidləşdirirlər. Lakin, bütün bu dəyişikliklərə baxmayaraq, istilik elektrik stansiyalarında kömürün istifadəsinin artması və avtomobillərin durmadan çoxalması ilə əlaqədar, vəziyyət gərgin olaraq qalmaqdadır.

1. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
2. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
3. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
4. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
5. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
6. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
7. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
8. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
9. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
10. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
11. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
12. V. V. Kostylev, "Geologiya i mineralogiya nefti i gaza v Sibire", Nauka, 1970.
13. Organika v sverchakademii svedenii, Nauka, 1970.
14. N. P. Slobodin, N. P. Slobodin, "Organika nauchnoe obosnovaniye", Nauka, 1970.
15. T. Chubukov, "Dostug sovremennoj nauchnoj i tekhnicheskoy informatsii po organicheskym soedinenijam", Naukova Dumka, Kiev, 1974.

NƏTİCƏ

İnsan cəmiyyəti hələ ki, təbiətdə öz həyatını təbiətin digər tərkib hissələri ilə təbii və harmonik qarşılıqlı əlaqələrdə qura bilməmişdir. İnsan şüuru ilə əldə olmuş və ona böyük xeyr vəd etmiş şərait artıq insanlar üçün ekoloji böhrana çevrilmişdir. Zahiri üstünlük nəinki iqtisadi itkilərə, hətta sağlamlığın pisləşməsinə, ömrün və mükəmməl nəslin doğulma qabiliyyətinin azalmasına gətirib çıxardı.

Lakin digər tərəfdən, bəşəriyyət təbii mühito təsir etmədən inkişaf edə bilməz. Köhən ibtidai həyata qayitmaq heç kimi colb etmir. Çıxılmaz vəziyyət yaranır ki, bunun da bir yolu vardır, o da insan fəaliyətinin səməreli təşkilidir. Bu o demekdir ki, ayrılıqda hər bir insanın və ya cəmiyyətin hərəkəti yaxın və uzaq gələcəkdə biosferə heç bir ziyan vurmasın. Bunun üçün biosferdə həyatın təşkiliinin əsaslarını və biosferdə öz yerini bilmək və nəhayət ekoloji təsərrüfatçılıq üsullarını tapmaq lazımdır. Cəmiyyətin bu məqsədlərə çatması qarşılıqlı əlaqələrin yeni, daha harmonik mərhələsinə gətirib çıxaracaqdır. Bax onda noosferin formallaşması və inkişafi mərhələsi başlayacaqdır.

İstifadə olunan ədəbiyyat

1. S.Ə.Əhmədov, F.G. Ağayev, M.Ə. Şəfiyev, F.Ə. Mirzəyev. Ümumi ekologiya. «Müəllim» nəş., Bakı-2005, 100 s.
2. S.Ə.Əhmədov, F. Mirzəyev. Atmosferdə işıq təzahüzləri. Bakı-2002, 89s.
3. S.Ə. Əhmədov, M.A. Huseynli. Atmosferin radiasiya rejimi. Bakı-2005, 160 s.
4. R.Əliyeva, Q. Mustafayev. Ekologiya, Bakı-2004, 430 s.
5. V.Ş.Quliyev, M.Y. Xəlilov. Ekologiya. Təbəti mühafizə (izahlı lügət). «Ekologiya» nəş., Bakı-2000, 500s.
6. Ш.А. Ахмедов. Радиационные факторы изменения климата. Баку-Элм-2000, 132 с.
7. Т.А. Акимова, В.В. Хаскин. Экология, ЮНИТИ, М., 2001, 566 с.
8. М.И.Будыко. Глобальная экология. Изд. «Мысль», М., 1977, 328 с.
9. Дж.Вайсберг. Погода на Земле. Метеорология. Л. Гидрометеоиздат, 1980, 248 с.
10. С.В.Зверева. В мире солнечного света. Л., Гидрометеоиздат, 1988, 160с.
11. Ю.В.Новиков. Экология. Окружающая среда и человек. ГРАНД, М., 2003, 560 с.
12. М. Нейнберг, Дж. Эдинберг, У. Боннер. Познание окружающей нас атмосферы. Изд. «Знание», М., 1985, 224 с.
13. Охрана окружающей среды. / Авт. сост. А.С. Степановски. ЮНИТИ, М., 2000, 540 с.
14. П.Ревель, Ч. Ревель. Среда нашего обитания. / в 4-х кн., 2-я кн. Загрязнение воды и воздуха. Изд. Мир, М., 1995, 296 с.
15. Т. Чандлер. Воздух вокруг нас. Л., Гидрометеоиздат, 1974, 144 с.

MÜNDƏRİCAT

<i>Giriş</i>	3
I-Cİ HİSSƏ. EKOLOGİYA	5
Fəsil 1. Ekoloji anlayışlar	6
1.1. <i>Təbii mühit</i>	6
1.2. <i>Atmosfer</i>	7
1.3. <i>Litosfer</i>	8
1.4. <i>Hidrosfer</i>	10
1.5. <i>Təbii sərvətlər</i>	12
Fəsil 2. Biosfer haqqında	13
2.1. <i>Biosferin ümumi xassələri</i>	13
2.2. <i>Biosferin tərkibi və fəaliyyəti</i>	15
2.3. <i>Yerda həyatın əmələ gəlmə problemi</i>	18
2.4. <i>Biosferin təkamülü</i>	21
Fəsil 3. Təbii hadisələr	25
3.1. <i>Təkamül və ya fəlakət</i>	25
3.2. <i>Yerin maqnit sahəsinin dəyişməsi</i>	26
3.3. <i>İfrat yeni ulduzların alışması</i>	28
3.4. <i>Meteorit partlayışları</i>	29
3.5. <i>Qasırğalar və daşqınlar</i>	32
3.6. <i>Zəlzələlər və vulkanik püsgürmələr</i>	33
3.7. <i>İnsanın yaratdığı ekoloji fəlakətlər</i>	34
II HİSSƏ. ATMOSFERİN ÇIRKLƏNMƏSİ	37
Fəsil 4. Atmosfer çirklənməsinin ekoloji aspektləri	38
4.1. <i>Yer atmosferi</i>	38
4.2. <i>Yer iqlimi</i>	41
4.3. <i>Temperatur inversiyaları</i>	44
4.4. <i>Xülasə</i>	46

Fəsil 5. Havanın kükürd oksidləri və bərk hissəciklərlə çirkənməsi	47
5.1. Kükürd oksidləri.....	47
5.2. Hissəciklər atmosferdə.....	52
5.3. Hava çirkənmasının yol verilən (mümkün olan) normaları və bu normaların ümumi xülasəsi	61
5.4. Xülasə	63
Fəsil 6. Havanın avtomobil lərdən çıxan dəm qazı və azot oksidləri kimi qazlarla çirkənməsi: fotokimyəvi çirkənmə	66
6.1. Dəm qazı.....	66
6.2. Havanın fotokimyəvi çirkənməsi	70
6.3. Azot 2 – oksidinin insan sağlamlığına təsiri və havanın fotokimyəvi çirkənməsinə qarşı mübarizə	74
6.4. Qurğunun birləşmələri havada.....	77
6.5. Xülasə	78
Nəticə.....	80
İstifadə olunan ədəbiyyat.....	81


Ş.Ə.Əhmədov, T.M.Muradov.

**EKOLOGİYA.
ATMOSFERİN ÇIRKLƏNMƏSİ
(Azərbaycan dilində)**

Bakı - Qismət- 2008

«Qismət» mətbəəsində
offset üsü ilə çap edilmişdir.

Azərbaycan, Bakı, AZ122, H.Zərdabi pr. 78
Tel: (+994 12) 497 57 61, Faks: (+994 12) 497 70 23
E-mail: qismetaz@yahoo.com



ŞAHİN ƏHMƏDOV
NAMIQ MURADOV

EKOLOGİYA. ATMOSFERİN ÇİRKİLƏNMƏSİ



Şahin Əliağa oğlu Əhmədov

Fizika-riyaziyyat elmleri doktoru, AMEA AMAKA Ekologiya institutunun şöbə müdiri, MAA-nın «Ötrəf mühitin aerokosmik monitoringi» Kafedrasının dosenti. Nyu-York EA həqiqi üzvü. Elmi nəticələri YUNESKO-nun dövrü məcməsində 6 xarici dildə çap olunmuşdur. 150-yə yaxın elmi məqalənin, o cümlədən 4 kitabın müəllifidir. Ekologiya, iqlim, atmosfer fizikası, Yerin kosmosdan tədqiqi sahəsində tanınmış alimdir.



Namiq Məmmədhüseyn oğlu Muradov

Texnika elmleri namizədi, AMEA AMAKA Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun elmi işlər üzrə direktor müavini, 20 elmi əserin müəllifidir. Ekoloji proseslərin modelləşdirilməsi sahəsində gənc alimdir.